


QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ermənilərin törətdiyi
soyqırımı cinayətləri



10



SƏS

№ 030 (7198)

19 fevral 2025-ci il.
Qiyməti 60 qəpik


Ağdam – ucalan və inkışaf edən şəhər!



2

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər ediblər

Ermənistana “Avro-konfet”



Ətraf mühit daima
mühafizə edilməli,
qorunmalıdır



8

Siqaretlə
bilə-bilə ölümə...




14

Ailədaxili zorakılıq niyə
artır? Əsl səbəb budur!



9

Rüşvətlə
işləyən
bələdiyyələr:
hansı sərt tədbirlər
görülməlidir?



16

Tramp və Putin Ukraynanı
böülüsdürürlər – Avropa
oyundankənardır...

“Belə görünür ki, Tramp
hazır planla hakimiyətə gəlib”



7

Ağdam - ucalan və inkişaf edən şəhər!

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər ediblər



Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər ediblər. Onlar "Hilton Garden Inn" hotelində aparılan tikinti işləri ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, "Hilton Garden Inn" hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub. Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görüldü.

Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzleri də yaradılmışdır. Bildirildi ki, hotelde işlərin icrası 60 faiz yerine yetirilib. "Hilton Garden Inn" hotelində 100-den çox işçinin fealiyyət göstərməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev dünən "Azərişq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. "Azərişq" ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işgaldən azad edilən ərazilərdə elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün "Azərişq" ASC tərəfindən genişmiqyaslı temir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa edilecək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyəti və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.



Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılıyır. Hotelde müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.

Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə her birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Ağdam-2" yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.

Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisini tələbatını ödəməklə yanaşı, təchizat sxemine daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə etraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunaçaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb. Prezident İlham Əliyev "Azərişq" ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinə işə saldı.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpalan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalık yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahərinin perspektiv inkişafı və üstünlüklerinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Ağdam - ucalan və inkişaf edən şəhər!

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər ediblər



mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşlılıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından ve milli naxış elementlərindən istifadə olunur. Burada idman meydancalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülen işlər barədə məlumat verdi.

Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisine 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrden çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-terbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər



Əvvəli-Səh-2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı məlumat verildi.

Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzde 14 dərs otağı, sərgi salonu, iclas zalı, müellimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmışdır.

Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən həmçinin "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilk 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Dövlətimizin başçısı və birinci xanım

Qeyd edək ki, müğamin təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondu həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan müğami UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi ərsənin şah əsərləri" siyahısına salınıb.

Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilk 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Dövlətimizin başçısı və birinci xanım

yaşayış kompleksində hazır mənzillərə baxıdalar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşmış. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-meşət obyektləri, avtodatacayaqlar, velosiped yolları, uşaq oyun və idman meydancaları istifadəyə verilecek, geniş abadlıq və yaşıllaşdırma işləri görülecek.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməl-qoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın

barədə məlumat verildi. Ümumi tikintisini sahəsi 4300 kvadratmetrden çox olan yeni məktəb binası üç mərtəbədən ibaretdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerləkdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq. Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldən azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir.

Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Büyük Qayıdış Programı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmet edəcək.



Üstəlik, uğursuzluğu hətta Ermənistana ABŞ arasında strateji tərəfdaşlığı haqqında xartiya imzalamaqla da aradan qaldırmak mümkün olmadı. Bu sənəddə ABŞ-in Ermənistani hərbi müttəfiqi hesab etməsi, hərbi yardım göstərəcəyi, hərbi baza tikəcəyi, işgəlçi ölkənin ərazi bütövlüyüնə zəmanət veriləcəyi barədə bir kəlmə də deyilmir.

Baş nazir boş və menasız kağızı imzaladıqdan sonra onunla şəkil çəkdiirmek üçün dəhlizləri gəzib və ofisin qapılını döyüb.

Şunu bilmirlər. Ermənistən sakinləri dünyaya yalnız Kim Kardashianın melum əzalarının altından baxırlar.

dəstəkləyib. "Mənim Şərefim" dən yalnız altı parlamentarı və başqa bir partiya üzvü buna qarşı çıxıb. Sabiq prezident Robert Köçəryanın Ermənistən fraksiyası səsvermədə biterəf qalıb. Blok üzvü Kristin Vardanyan bunu təmsil etdiyi qurumun Avropa İttifaqına və Avropaya integrasiya tərəfdarlarına qarşı çıxmış istəməməsi ilə izah edib. Lakin Ermənistən qanun layihəsini fəal şəkildə tə-

ri buna necə baxırlar? Biz uzun gözləmə siyahısına salmış bir çox ölkələrin təcrübəsinə bilirik. Onilliklərlə ölçülən növbə. Bu arada biz ondan çıxış edirik ki, Ermənistən Aİ üzvlüyündən dividendlər almağa davam edir. "Bu dividendlər açıq-aşkarlıdır", Peskov deyib.

İrəvanın Avropaya integrasiyası ilə bağlı müzakirələr fonunda Rusiya-Ermənistən

Ermənistəna "Avro-konfet"

Onda, bu "strateji razlaşma"nın məqsədi idi? Ermənilərin çox sevdiyi Qərb, hətta Suriyanın yeni rəhbərini şərəflə şəkildə qəbul etməklə Ermənistən "şəref dərsi" keçdi. Azərbaycan və Türkiyənin Ermənistəni etibarsız ölkə seviyyəsində tutmasında təəccübü heç ne yoxdur.

Eyni zamanda ABŞ-in mövqeyi başa düşüləndir. Qlobal transformasiyalar şəraitində bütün dünya ölkələri, o cümlədən fövgəldövlətlər daxili problemlərin həllinə üstünlük verirlər. Eyni zamanda kiçik dövlətlərlə münasibətlər de arxa plana keçir. ABŞ hakimiyyət orqanları "önce Amerika" prinsipini rəhbər tutur və açıq şəkildə bildirirlər ki, onlar üçün ən vacib olan ölkə iqtisadiyyatı, miqrasiya problemlərinin həlli və s. Bundan əlavə, prezident Tramp özünü "sülhərəməli" kimi təqdim edir və rəsmi İrəvan amerikalıların regionumuzda "sühl" bərqərar etmək cəhdələri ilə dolu riskləri nəzərə almalıdır. Tramp üçün regionda bir nömrəli məsələ İrandır. O, İranla məmkün olan ən sərt danışçıları vəd

Ermənistən Qərbe olan "qarşılısız məhəbbətindən" qurtula bilmir və "avro-konfet"ə el atır, sadəlövhəcəsinə hesab edir ki, ABŞ və Aİ bizi sevdiyi üçün sevməlidir. Bununla belə, Ermənistən Qərble birlikdə daha yaxşı gələcəyə dair xəyalı ümidi möqəbilində Rusiyani birdəfəlik tərk edəcəyindən aldamaq riskindən xəbərdardır. Hər addımı düşünmək, diplomatiyanı daha yaxşı başa düşmək lazımdır. Avropada heç kim erməni mali almağa və ya Ermənistəndən mövsümi işçiləri işlətəməyə söz verməyib. Bundan əlavə, qazı Rusiyadan deyil, Azərbaycandan almaq zərureti yaranarsa, bu, həm də Ermənistən suverenliyi üçün yeni riskləri tehdid edir.

Bu arada, Dövlət Departamenti, USAID və Soros Fondu hər ölkədə öz xalqını, vətənini, qrant almaq üçün həlak olan 18 yaşlı əsgərlərin xatirəsini satmağa hazır olan insanları tapır. Son aylarda təkcə Dövlət Departamentinin yardımı iki dəfə artaraq 250 milyon dollara çatıb, belə ki, Ermənistəndə



qid edib. Deputatlar xəbərdarlıq ediblər ki, bu sənəd Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİ) ilə münasibətlərde respublikaya problemlər yaradacaq.

Xatırladaq ki, qanun layihəsi 60 min vətəndaşın imzasını toplayan "Eurovot" vətəndaş təşəbbüs qrupu tərəfindən hazırlanıb, təşəbbüsü parlamente təqdim etmək üçün 50 min imza tələb olunub. Yanvarda Ermənistən hökuməti sənədi təsdiqləyib və baxılması üçün parlamentə təqdim edib. "Qanun qüvvəyə minəndə biz xalqımıza mühüm xidmət göstərmış olacaq - onlara xarici əlaqələrin tam menyusunu təqdim edəcəyik və bu, diqqətimizi mənalı müzakirələrə yöneltməyə imkan verəcək", - Ermənistən baş naziri Nikol Paşinyan deyib. Onun fikrincə, ictimaiyyətin düzgün gözləntiləri olmalıdır. Eyni zamanda, Paşinyan əmindi ki, Aİ-yə daxil olmaq istəyi risklərin heç birini dərhal etmir, əksinə, onları idarəolunan edir.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki,

münasibətlərində ciddi dəyişiklik göznlənilər. Böhran uzun müddətdir ki, davam edir, lakin bu konkret hərəkət çətin ki, kəskin dönüşlərə səbəb olsun. Eyni zamanda, parlament seçkiləri yaxınlaşdırıqca daha bir neçə avropa-yönlü bəyanatlar, hüquqi və ya kvazileqlə qərarlar göznləmek olar. Məsələn, bu, referendumun keçirilməsi ola bilər. Ermənistən daxilində avropapərəst ritorika yaxşı satılır və Mülki Müqavilə bundan öz reytinglərini yaxşılaşdırmaq üçün istifadə ede bilər. Amma Aİ ilə real münasibətlər möhkəmlənsə belə, yeni qarşılıqlı öhdəliklərin yaranmasına səbəb olmayıcaq.

Avropaya integrasiya haqqında qanun layihəsi Paşinyanın partiyasına ilk növbədə 2026-ci ildə keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün lazımdır. Digər səbəb Qərbe doğru geosiyasi yönəldirmə kursunun davam etdirilməsi və Rusiya ilə müttəfiqlik əlaqələrinin redd edilməsidir. Lakin Moskva bəyanatlarından konkret addımlara keçərsə, bu, İrəvanın xarici siyasetinə güclü təsir göstərə bilər. Nəticə etibarı ilə



edib. O, sühlü bərqərar etməyə çalışıb, amma uğursuz olarsa, o zaman İsrailin İrana hücum etmesi tamamilə mümkündür. İnanmaq olar ki, İran buna cavab verecek. Əgər belə bir mühərribə başlasa, o zaman Ermənistənə təzyiq etmək, ya da həmişə olduğu kimi, hərbi yolla hər şeyi almaq üçün əlverişli fürsəti olacaq. Əslində Qərble heç bir əlaqəsi olmayan və bu barədə dəqiq təsəvvür olmayan 40-50 psevdöqərbərəst Ermənistən xarici siyaset vektorunu ABŞ və Aİ-yə çevirməye sövq edir. Onlara liberalizm-le bağlı 5 sual versəniz və ya bulyonlu Jan-Jak Russo arasındaki fərqi izah etmələrini istəsəniz, cavab verə bilməyəcəklər. İstisna deyil ki, əgər onlar özləri də evlərindən çıxarılmışa başlasalar, o zaman da indiki hakimiyyəti deyil, "hər şeyden el çəkən" "keçmiş"ləri günahlandıracaqlar.

Birləşmiş Ştatlar üçün əsas prioritet neft və qaz ehtiyatlarıdır, yəni Türkiyə, Azərbaycan, hemçinin İsraildir ki, Amerika prezidentləri daha səxavətli davranışları, ABŞ prezidentlərini seçən 3 milyard dolların haradan gəldiyinə diqqət yetirir. Bunun böyük hissəsi İsrail lobisindən gəlir. Onlar ödəyiblər, indi o, onlar üçün nə sıfariş edirlər, "oxumaq" məcburiyyətindədir. Ermənistənə gelincə, o, Qərbin prioritətləri siyahısında haradəsa 10-cu yerdədir. Fransızların çoxu Ermənistənən harada oldu-

hakim qüvvənin reytinginin aşağı düşdüyü və təbliğat üçün daha çox vəsait lazımdır. Aynan olub. Bununla belə, Amerika yardımının dayandırılmasından sonra qərbərəstlərin işində fasılə yarana bilər, çünki yerli oli-qarxalar maliyyələşmədəki boşluğu tam doldura biləcəklər. Sadəcə ermənilər düşünür ki, Qərbdə onun yolunu səbirsizlikə gözləyən yoxdur.

Avro-ekspertlər İrəvanda

Avropa İttifaqının ekspert nümayəndə heyəti vizasız rejimin hazırlanması ilə bağlı məsələləri nəzərdən keçirmək üçün Ermənistəna gelib. Missiyaya Avropa Komissiyasının Migrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun, Genişləndirilmiş Qonşuluq Danışçıları üzrə Baş Direktorluğunun, Avropa Xarici Fəaliyyət Xidmətinin və Frontex-in, sərhəd və sahil mühafizə xidmətinin nümayəndələri daxildir. Bunun paralel olaraq Ermənistən parlamenti respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması dair qanun layihəsinə birinci oxunuşa qəbul edib.

Sənəddə qeyd olunduğu kimi, Ermənistən hakimiyyəti xalqın iradəsini ifadə edərək, ölkəni təhlükəsiz, qorunan, inkişaf etmiş və çiçəklənən etmek vəzifəsini qarşısına qoyaraq, Avropa İttifaqına qoşulma prosesinin başladığını elan edir. Təşəbbüsü hakim "Mülki Müqavilə" fraksiyasının 63 deputatı



Avropa İttifaqına yönəlmək Ermənistənən suveren hüququdur. "Göründüyü kimi, Ermənistən müyyən siyasi qüvvələr var ki, Aİ-yə yönəlmə (yəqin ki, Aİ-nin özünün bunda maraqlı olub-olmadığını dəqiq başa düşmədiyi halda) bu oriyentasiya ölkənin özü və bu ölkə xalqının maraqları üçün əlavə dividendlər verəcək. Bu, Ermənistənən suveren hüququdur. Amma təbii ki, ermənilərin özleri və hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu başa düşməlidir. Avropalıların özlə-

Ermenistan hökumətinin Rusiya bazarını erməni mallarına bağlaşa, ne etməli sualına cavabı yoxdur. Gürcüstan nümunəsi göstərir ki, hətta böyük istək və Aİ ilə azad ticaret zonasının mövcudluğu ilə belə, Avropa bazarında möhkəmlənmək çox çətindir. Rusiya bazarı, hətta bir neçə il gürcü mallarının idxlalına tam qadağaya qoyulsa da, Gürcüstanın bir sıra ixrac məhsulları üçün əsas bazar olaraq qalır.

V.VƏLİYEV

Azərbaycan Olimpiya Hərəkatında yeni dövr

Azərbaycan Olimpiya Hərəkati öz inkişaf dövrünü yaşayır. Dövlətin idmanı olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Azərbaycanda idman hərəkati Ümummilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyaseti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrinən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənəda yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyükülüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamıl bir insan kimi formalamaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkati sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.

NÖVBƏTİ 4 İL MÜDDƏTİNG YENİ HƏDƏFLƏR

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 33 il bundan əvvəl - 1992-ci ildə Milli Olimpiya Komitesi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev prezident seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkati vüset almağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

MOK-un IX Hesabat-seçki baş məclisində dövlət başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rehbəri seçilib. OK-un növbəti 4 il müddətinə planları müyyənləşdirilib. Əsas hədəf Olimpiya Oyunları, Azərbaycanda Olimpiya hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifə 2028-ci ildə keçirilecek Los-Anceles Olimpiadasına hazırlıqlan ibarətdir. Azərbaycan idmanında yeni uğurların elde edilmesinə nail olacaqlar. Milli Olimpiya Komitəsi fəaliyyətini yaxşı şəkildə davam etdirəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında idmana yeni uğurlar qazanılacaq.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin təşkilatı və quruculuq işləri bir an bele səngiməyib. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisine başlanıldı. Azərbaycan



Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib

Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnek oldu. Belə ki, Ulu Öndər tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlanın daim dövlət nəzareti altında saxlanması, idmançılarla dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini vermiş oldu. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma diqqətdən yayınmayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkəti tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-in Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın genç atletləri beş qızıl olmaqla 12 medal qazanaraq, 200-e yaxın iştirakçı arasında 10-

cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatlıq fəaliyyətinin uğurlu nəticələridir.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilmiş bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək ehval-ruhiyyə səbəb oldu. Bu günün seçilme səbəbi də təsədüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraq, idman Fondu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.

"İDMAN DOŞTLUĞU MÖHKƏMLƏNDİRƏN, XALQLARARASI MÜNASİBƏTLƏRİ GÜCLƏNDİRƏN ÖNƏMLİ BİR AMILDİR"

Artıq MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güleş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilib. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevriləməsi də buna imkan

yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də ələ ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmesi, ilk oyunların Bakıda keçirilməsi böyük nüfuzlu idi. Bu cür oyunları ilk dəfə təşkil etmek Azərbaycan üçün şərəflü olduğu qədər de məsuliyyətliidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyekti ndə keçirildi. Təbii ki, bütün bınalarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayishi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. Idman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qururdur.

"AZƏRBAYCAN XALQI SAĞLAM OLMALIDIR"

Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və idman Nazirliyi

tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmizdə Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir.

İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütüvə olaraq bu sahəyə axın var. Bu gün Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya idman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastruktur mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacaq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhdən güclü insan adətən öz gücündə yalnız çətin məqamda istifadə etməlidir. Güclü insan da özüne əminlik var. Fiziki cəhdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməmelidir. Ancaq özünü, öz torpağını qorunmalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri eldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".

Nəzakət ƏLƏDDİNQIZİ

Avropa müstəmləkəyə çevrilir

Azadığın tarixi qiymətini unutdan Avropa könüllü olaraq özünü bugünkü azadlığı qorumaq üçün tarixi mənə və motivasiyadan məhrum edib. ABŞ prezidenti Donald Tramp 80 il əvvəl onla rəkimin və necə azadlığı verdiyinin tarixi yaddasını məhv etməyə üstüortülü şəkildə razılaşdırı üçün xalqı özünü müdafiə etməkdə aciz olan Avropanı müstəmləkələşdirməyə davam edəcək.

Tramp sistemli siyasetçidir və Amerikanın qurulmuş siyasi sxemləri və strukturları daxilində onların qaydalarını pozmadan fəaliyyət göstərir. Amerikanın postsovet dünya düzənинə demokratik müdaxilələrinin eyforik dövrü ABŞ-in siyasi sisteminin özünü ərköyünləşdirib və zəiflədib. Amerika siyasi sistemini qloballaşma yolu ilə gələcək yeni sıçrayışa hazırlamaq üçün Amerikanın daxili qüvvələrinin cəmleşməsinə, iqtisadi pəhrizə və global ambişiyaların mötədilliyinə ciddi ehtiyac var. Trampi vəsf edənlər, onu ölkələrin daha



Trampın sərt planı və...



yaxşı gələcəyinə ümidi lərlə əlaqələndirənlər ya yanılır, ya da "yeni ustad"ın sağ əlini öpməyə tələsirlər.

Trampın vezifəsi dərin dövlətə böyük ideoloji məqsədlər namine rahatlığı qurban verməyə hazır olmayan parazit elita balaştından qurtulmağa kömək etməkdir. Rəqəmsal korporasiyalar kimi böyük siyasi oyuncular ABŞ-in hazırkı prezidentinə sədəqət andı içirlər, kiçik olanlar isə təmizlənəcək. Tramp öz effektivliyini dərin dövlətə sübut etmək istəyir. O, Baydendən daha aqressiv hərəkət edəcək. Sonuncunun dünyada strateji qeyri-sabitliyi asanlıqla kəskinləşdirməyə hazır olan radikallığı dönyanın çoxmərziliyə çevrilməsinin sürəti ilə əlaqələndirilirdi. Bayden Ukraynada mühəribəni başlatdı ki, yeni təsir sahələrinin yaranan çatları sağalmasın, mobil və ağırli qalsın. Bayden köhnə dünya nizamını qorumağa çalışın, mötedil və proqnozlaşdırıla bilen liberal mühafizəkarıdır. Tramp qaydaları pozmağa icazə verilən mühafizəkar inqilabçıdır.

Trampın radikallığı ondan qaynaqlanır ki, ABŞ-i qlobal ekspansiyanın yeni mərhələsinə hazırlamaq, ABŞ-in zəifləmiş suverenliyi, dünyada Amerikaya yüksək inamsızlıq və sədaqətsiz bürokratiya şəraitində qloballaşmanın durğunluqdan çıxarmaq üçün ona daxili qüvvələrin cəmleşməsi lazımdır. Mühüm amil prezidentlik müddətinin qısa olması və siyasi təbəqədə köklü dəyişiklik üçün vaxtin olmamasıdır. Trampın daxili məsələlərə həddindən artıq diqqət yetirməsi Amerika şürurunda özünün "qida bazasını" genişləndirmək hüququnu qanuniləşdirir. Qloballaşmanın yavaşlaması və beləliklə, qlobal cənubda ABŞ-in iqtisadi ekspansionizmi ilə Qərb özünü yeməyə, yeni öz Qərb sivilizasiyasının zəif hissələrinə müstəmləkəlik siyasetini tətbiq etməyə başlayır.

Bənzər bir vəziyyəti - müstəmləkə edilmiş aborigenlərin emosiyalarını - bir vaxtlar Avropa sakinləri də yaşıdadılar. Avropalılar hələ də Almaniyanı bu psixoloji travmaya görə bağışlaya bilmirlər. Vətən Mühəribəsi illərində rusların qurbanları və əzablaları Avropanın ruh-larına keçmiş alçaldılmalaraının iztirabları qəder toxunmur.

Tarixi təcrübədən istifadə edərək, Tramp da eyni şeyi edəcək - Qərb dünyasının zəif hissələrini daxildən müstəmləkəçilik edəcək. Bunun üçün vaxt qazanmaq və lüzumsuz resursları israf etməmək üçün o, güclü müstəqil dövlətlərə hücum etməmək haqqında paktlar bağlamağa çalışacaq ki, sonra da azadlığından məhrum edilmiş Qərbin bütün gücü ilə onlara zərəbə endirsin. Avropa öz kompleksləri ilə, depressiyani yeməyə şirniyyat üçün rusofobiyanı həddən artıq yeyir, müstəmləkə materialına çevirir, iradəsindən el çekir, sonra da qırğına gedir. Bu səssənaridə ABŞ yeni dünyada rəqabet qabiliyyətini saxlamaq üçün Avropanın can damarını elindən alır. Qlobal yenidən təşkilin başa çatması ilə Avropa onun ən bərabər hissəsi ola bilər.

Avropada rusofobiya o qədər çoxqatlı hadisədir ki, onu tekce Amerikanın informasiya siyasetinin direktivi və deyil, əksinə, Rusiya ilə ABŞ arasındaki münasibətlərin xarici nəzakəti de gücləndirə bilər. Rusiya-Amerika tərəfdaşlığı üçün efemer perspektivlərin yaranması getdikcə populyarlaşan Avropa sağçı alternativ siyasetçilərinə rusiyapərest eyhamları köhnə klassik rusofobik tonla əvəz etməyə şərait yaradacaq. Rusiyaya simpatiya artıq siyasi mallar bazarında qiymətləndirilməyəcək.

Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin nəticələrinə görə məsuliyyəti bölüşməmək üçün ondan çəkilməyə çalışacaq. Gözənlənilən qaçılmaz sülh Rusiya ilə Avropa arasında məhribən qonşuluq münasibətlərinin perspektivlərini uzun müddət pozarsa, Birləşmiş Ştatlar onun davam etdirilməsini və ya sona çatmasını dəstekləyə bilər. Trampa Avropanı müstəmləkəçilik zəncirinde saxlamaq və gelecek üçün Avropa ilə Rusiya arasında hərbi münaqişə potensialını qorumaq üçün belə bir dünyaya ehtiyac var. Bu, Amerikanın Avropa elitarlarına nəzərət əsulunun dəyişməsi ilə müsayiət oluna-

caq. Trampın sağçı Avropa alternativlərini destekləməsi geosiyasi deyil, kadr işidir. Alternativistlər köhnə Bayden-Avropa elitarlarını kənarda saxlamaq, onlara təzyiq göstərən aqressiv və populyar alternativistlərin fonunda güclərini itirməmək üçün onları tabe olmağa məcbur etmək üçün balanslaşdırıcı kimi lazımdır. Eyni zamanda, sağçı Avropa alternativinin özü selahiyətlər almağa başlayan kimi rusofobiya keçəcək. Bu qaydadan hər hansı bir istisnani xatırlamaq çətindir.

Kimsənin Avropa elitarlarını yetişdirmək vəzifəsi yoxdur. Onsuz da bir gün xəyanət edəcəklər. Biz vacib bir həqiqəti xatırladaraq, Avropa xalqlarına müraciət etməliyik: kim sovet əsgəri-azadçısının abidələrini sökse, müstəmləkə materialına çevirir və tarixi müstəqilliyyini itirir. Bu, Rusiyani xarici siyasetini avropalıların maraqlarını nəzəre almadan aparmağa məcbur edir.

Dünya mediası ABŞ-Avropa ixtilafı haqqında

Atlantikanın hər iki sahilindəki media qurumları ABŞ və Avropa ölkəleri arasında münasibətlərdəki böhranı şərh etməkdə davam edir. Müşahidəçilər bildirirlər ki, böhran tekce NATO-nun sabitliyinə deyil, bütün mövcud dünya nizamına problem yaradır.

MSNBC (Nyu York, ABŞ)

Tramp Ukraynanı rus avtobusunun altına atıb. NATO növbəti ola bilər

NATO ciddi problem içindədir və o, soyuq mühəribədən sonraki bütün dünya nizamını tehdid edir. Alyansın 75 illik tarihində ilk dəfədir ki, onun ən nüfuzlu üzvü öz işlərindən uzaqlaşır və hətta onu tərk edə bilər.

The Economist (London, Böyük Britaniya)

Donald Trampın Avropaya hücumu

Bəzi Avropa liderləri qorxmağa başlayıblar ki, Amerikanın planları ilə əsl müqayisə Yalta və Avropanın Qərb və Rusiya təsir dairələrinə yeni bölməni ola bilər... Amma xoas həm də Ukrayna və onun müttəfiqləri üçün bundan sonra baş verenlərə təsir etməyə cəhd etmək imkanı yarada bilər.

Le Monde (Paris, Fransa)

Avropa tarixi bir problemlə üz-üzədir

ABŞ və Avropa eyni vaxtda bir-birinə qarşı ideoloji müharibə apararkən Ukraynada "ədalətli və davamlı" sülh nail olmaq üçün birləşdə işləyə bilər? Bu, avopalıların geleciyə üçün vacib sualdır. Onlar tələyə düşdüklərini, təhlükəsizlik baxımdan indi özünü dostdan çox düşmən kimi aparan müttəfiqden asılı olduğunu gec dərədirlər... Münhəndə avopalılar qəfildən işq gördülər.

Le Temps (Lozanna, İsveçrə)

ABŞ-in avopalılara qarşı qabaqlayıcı zərbəsi

İkinci Dünya Müharibəsinin xarabalıqları üzərində qurulan transatlantik alyans eniş-yoxuşlarını görüb. Amma bu həftə sonu Münhəndə çöküşün başlangıcı oldu. Amerikalı müttəfiq sadəcə əzələlərini əyməkdən daha çox şey etdi... O, hətta danışqlar masasına oturmaqdən belə imtina etdi. Ümumi dəyərlər və ümumi təhlükəsizlik indi böyük sual altındadır.

Rzeczpospolita (Varşava, Polşa)



Tramp Avropanı matda qoyur. Kəşfiyyat qüvvədədir

Tramp avropalı müttəfiqlərin təşəbbüsünü gözləmədi... O, "Qoca Dünya"nın qərb hissəsinin paytaxtlarına məktublar göndərərək onları divara söykləməyə üstünlük verdi, orada Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hansı töhfəni verməyə hazır olduğunu soruşdu: əsgərlər, silahlara və pulla... Bu strategiyanın işə yaraya biləcəyinə işarələr var.

Sinxua (Pekin, Çin)

Cin dəyişən dünyada konstruktiv qüvvə olaraq qalır

Münhen Təhlükəsizlik Konfransındaki çıxışında ABŞ-in vitse-prezidenti J.D.Vens Avropa dövlətlərini demokratiya və immigrasiya ilə bağlı tənqid etdi... Vance-in Almanyanın daxili işlərinə açıq-aşkar müdaxiləsi digər dövlətlərin suverenliyini pozur və diplomatik gərginliyə səbəb ola biləcək birərəfliliyi eks etdirir... Çinin xarici işlər naziri Van Yi, Çinin qlobal sabitləşdirici qüvvə kimi qalacağını "berabər və nizamlı çoxqütbli dönyanı dəstəkləmək təklifi geniş müzakirə edilmiş və təqdir edilmişdir.

Der Spiegel (Hamburg, Almaniya)

Xaos yeni normaldır

Avropa Münhəndə bu həftəsonundan sonra göründüyü kimi, amerikalıların nəzərində ciddi geosiyasi oyunçu deyil. Hətta Rusiya ilə münaqişədə olduğu kimi, Avropanın təhlükəsizlik maraqlarına ciddi şəkildə toxunulduğu halda belə, onlar nəzərə alınır. Bu, rüsvayçılıqdır... Bu günlərdə transatlantik münasibətlərə ciddi ziyan deyil. Almanlar və ümumiyyətlə avopalılar bu vəziyyətdə özlərini neçə aparacaqlar?

V. VƏLİYEV



Real, əsl Ermənistan iddiası fonunda əsl REALLIQLAR

Dəfələrlə tarixi Ermənistanın deyil, real, əsl Ermənistanın olacağı barədə çıxış edən erməni baş nazir Nikol Paşinyanın ortadakı "mənzərəni" görmədiyi, daha doğrusu, görməməzliyə vurması hayları bərk qıcıqlandırır. Bəli, əslində, real Ermənistan daha məqbul variant olmalı idi, neinki, tarixi Ermənistan nağılları fonunda bir cəfengiyat. Məsələ burasındadır ki, real Ermənistan deyilen də heç haylar üçün "xoş" deyil, çünki ortada olan əsl reallıqlar onlar üçün həzm olunacaq görünmüür. Çünkü real Ermənistan iddiası fonunda əsl reallıqları görən ermənilər öz vəziyyətlərini görmüş olurlar və artıq acınacaqlı durumlarını tekzib edə bilmirlər...

Günahkar da, səbəbkər da özləridirlər və elə əsl reallığın biri də məhz bundan ibarətdir

Küçə nümayişlərində eli sarıqlı, beli çantalı bir nümayişinin çıçıq-bağır salmasını böyük bir "hünər" hesab edən haylar onu baş nazir kürsüsüne "oturdanda" elə bilirləmiş ki, onlar bundan sonra yağı-bal içinde olacaqlar. Məsələ burasındadır ki, həmin o "yaralı nümayişi" elə həmin kürsüdə oturan kimi haylar xeyallarının yanlışlıq olduğunu başa düşdülər. Çünkü ortada heç bir dəyişiklik görmədilər. Əksinə, reallıqlar öz çıpalığı ile gözlerinin karşısına qoyuldu, öz də əsl reallıqlar, qondarma yox. Əsl reallıqlar da məhz hayların hay-hayının gedib, vay-vayının qaldığını göstərən reallıqlar idi və bunu görən istənilən erməni bir başına, bir də dizinə döyməli oldu. Amma başlarına döydürən reallıqların səbəbkərləri da elə özləri, öz yanlış davranışları, xisletləri və ümumiyyətlə, özlərinə mexsus ermənilikləri idi ki, onları üzüze qoydu.

Əger haylar elə zənn edirlərse ki, onları bu vəziyyətə Nikol Paşinyan qoyub, bərk yanılırlar. Onlar "yanlış yol" tutduqları üçün belə arzuolunmaz vəziyyətlə qarşılaşırlar. Amma Nikolun onları bu vəziyyətə saldığını düşünənlər heç də az deyillər. Ermənistana mexsus mətbuat səhifələrindən də görünür ki, onu "qınamaq" artıq ənənəyə çevrilib. Məsələ burasındadır ki, bəli, Vovayeviç hayların "isteklərindən"

hakimiyəti elə keçirmək üçün xüsusi şəkildə, özünməxsus hiyləgərliklə istifadə edə bilər də, vəziyyəti dərhal dəyişmək üçün onun "sehri cubuğu" olmalıdır. Bu isə elə erməni nağıllarından qətiyyən fərqlənən deyil və buna ümid etmək, ən yaxşı halda, sadəlövhəlik sayılır. Lakin hələ də nəyə isə ümid etmək birbaşa axmaqlıdır. Çünkü arzuolunmaz vəziyyəti, xoşagelməz hali dəyişmək üçün ən azından potensial imkanlar lazımdır və bunu da Ermənistanda axtarmaq belə mümkün deyil.

Ermənilər xam xeyallara düşməli deyil, gördükleri əsl reallıqları qəbul etməlidirlər

Hazırda erməni cəmiyyəti ehalinin hər mənada ödəmə qabiliyyətinin yox dərəcəsində olduğunu fərqlindədir. Onun da fərqlindədir ki, bu cür ödəmə qabiliyyəti olmadığı halda, üstəlik, ictimai nəqliyyatın belə qiymətləri durmadan artırılır. Doğrudur, Nikol Paşinyan küçə nümayişlərində erməni xalqına qızıldan dağlar və edirdi və hakimiyəti elə keçirdikdən dərhal sonra hər bir ermənin yaşayışını "düzəltmək" barədə vədlər verirdi, lakin onun vədlərinə de düşünmədən inanan ele ermənilər özləri idilər. Sanki haylar dərk edə bilmirdilər ki, bütün bunlar əsl reallıqlar deyil. Bax elə əsl Ermənistanın mövcud olan əsl reallığı bundan ibarətdir və hazırda bunu ermənilər özləri de yaxşı görürler. Görürler ki, ölkə "bir tehər" idarə olunur və bu idarəetməni kim oldu öz elinə götürməye çalışır. Daha doğrusu, xaos elə hakimiyətin özündə də yetərincədir və bunu elə Anna Akopyanla bağlı deyilənlər də təsdiq edir. Özü də "əsl reallığı" göstərir.

Maraqlıdır, İrəvanın küçə və meydانlarında axmaqcasına revanş barədə hay salan haylar görmürlərmi bu reallıqları? Revanşlılar ortada olan əsl reallıqların fonunda nəyə güvənlər və acınacaqlı durumda olan ölkələrinin halı ilə bu axmaq fikrə düşübərəmi? Məgər onların axmaqlıqları, mənasız və əsasız iddiələri öz də əsl reallıqlar fonunda gülünc deyilmə? Əlbəttə ki, gülündür. Bu gün öz ölkəsinin temin edə bilməyən, ödəmə qabiliyyəti olmayan əhali üçün ictimai nəqliyyatın qiymətlərini və vergiləri

artıran və bununla da büdcəsini qismen təmin edəcəyini "ümid edən" bir ölkədə hansıa revanş sözünü işlətmək belə, ilk növbədə, yanlışlıq olmaqla yanaşı, həm də xam xeyallara düşmək deməkdir. Bax elə əsl reallığın biri də budur.

Paşinyan əsl Ermənistanın mənzərəsini ortaya qoysa və beləliklə, əsl reallıqları da haylar görmüş oldular

Erməni baş nazirin, Nikol Paşinyanın arvadı Anna Akopyanın heç bir dövlət vəzifəsi tutmadan dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürməsi də əsl, real Ermənistanın hazırlı mənzərəsidir. Daha doğrusu, növbəti əsl reallığın biri də budur. Bir ölkə rehbərinin arvadının heç bir səlahiyyət sahibi olmadan yeterince kompetensiyaya "sahib çıxmazı" elə həmin ölkənin özünün də konstitusiyasına ziddir. Bax elə əsl Ermənistanın mövcud olan əsl reallığı bundan ibarətdir və hazırda bunu ermənilər özləri de yaxşı görürler. Görürler ki, ölkə "bir tehər" idarə olunur və bu idarəetməni kim oldu öz elinə götürməye çalışır. Daha doğrusu, xaos elə hakimiyətin özündə də yetərincədir və bunu elə Anna Akopyanla bağlı deyilənlər də təsdiq edir. Özü də "əsl reallığı" göstərir.

Haylar görürler ki, dövlət borcunun görünməmiş artımı davamlı xarakter alıb. Görürler ki, büdcə kəsiri olduqca böyükdür. Qondarma, yalançı İslahatlar adı altında Ermənistan hakimiyətinin uğursuzluğunu da müşahidə edirlər. Hətta əhalinin etimadının yox dərəcəsində olması da göz önündədir. Göz önündə olan dəha bir məqam odur ki, əsl Ermənistan Nikol Paşinyanın özünün, ailəsinin və komandasının iştirak etdiyi korrupsiya kampaniyasıdır. Tarixi deyil, əsl, real Ermənistan dedikdə, Nikol Paşinyan görünür, heç özü de başa düşmürümüş əsl reallıqları. Bu gün tarixi, yəni, qondarma, xəyalı, utopik Ermənistandan imtina etmek iddiasını ortaya atan Paşinyan əslinde, elə əsl Ermənistanın mənzərəsini ortaya qoysa və beləliklə, əsl reallıqları da haylar görmüş oldular. Görülmüş oldular ki, əsl, real Ermənistanda əsl reallıqlar nədən ibarətdir...

Inam Hacıyev



**Tramp və Putin
Ukraynanı
bölüsdürürlər –
Avropa
oyundankənardır...**

MƏTLƏB

Metlebsalahov@mail.ru

**"Belə görünür ki, Tramp hazır
planla hakimiyətə gəlib"**

Donald Tramp hakimiyətə gələr-gəlməz dünya siyaseti əməllicə çalxalanmağa başlayıb. Amerikalı milyarder Ağ Evə gələn kimi özündən əvvəlki Co Bayden administrasiyasının bütün stereotiplərini bir-bir məhv edib siyasi zibilliyyə tullamaqdə davam edir. USAID kimi bir canavar təşkilatın çökdürülməsindən başlamış, Ukraynanın taleyini Rusiya lideri Vladimir Putinlə müzakirəyə çıxarmağa qədər ən kritik qərarlar verən hazırlı ABŞ administrasiyası, indi də "qoca qite" üçün yeni sürpriz qərarlara imza atır. Budur, ABŞ və Rusiya artıq Ukraynanın taleyini həll etmək üçün Səudiyyə Ərəbistanında danışqlara da başlayıblar. Hər nə qədər də Avropa liderləri dəlicəsinə D.Trampın təkbaşına prosesləri öz nəzaretine almaq cəhdinə qarşı çıxalar da, fakt ortadadır ki, Ağ Ev Ukraynanın taleyini Rusiya ilə təkbaşına həll etmək qərarına gəlib. Avropa liderlərinin Paris görüşündə səsləndirilən fikirlər daha çox özünümüdafiə xarakterlidir və Avropa qitəsindəki siyasi liderlərin baş verənlər qarşısında konkret planlarının olmadığına sübutdur.

D.Tramp seçkilərdən əvvəl səsləndirdiyi "hər şey tamamilə başqa olacaq" bəyanatını artıq əməli işdə tətbiq edir. Diqqət edin, bu adam ikinci hakimiyət dönüsündə ABŞ-in özünün onilliklərdir davam edən stereotiplərini tamamaile ortadan qaldırmaq və dünya siyasetində mövcud qaydaları dərhal kökündən dəyişməklə işə başladı. Həm ABŞ-dan axıdilan milyon və milyardlara "stop" dedi, həm də Avropa qitesinə hər şeyin bundan sonra başqa olacağını göstərdi. Əslinde, Paris görüşündə Avropa Birliyi liderləri Ukraynanın taleyindən daha çox D.Trampdan özlərinə qarşı yaranacaq təhlükə barədə həyəcan keçiriblər.

"Xüsusilə ABŞ-dan Avropaya axan "dollar bulağı"nın yeni prezident tərəfindən qapadılacağı, NATO-nın ABŞ-in himayəsində çıxacağı kimi məsələlər avropalıları qorxuya salıb. Onları həm də D.Tramp-V.Putin ittifaqının Avropa üçün yaradacağı problemlərdən narahatdır. Üstəlik, ABŞ prezidentinin "qoca qite"nin iştiraki olmadan Ukrayna böhranını Səudiyyə Ərəbistanında Moskva ilə müzakirəyə çıxarması da artıq yeni Ağ Ev sahibinin Avropa Birliyinin mövqeyinə heç bir əhəmiyyət vermədiyini ortaya qoyur.

Hazırda Ağ Evin mehz Moskva ilə müəyyən danışqlara girmesi bundan sonrakı hadisələr üçün fərqli proqnozlar da ortaya qoysa. Bu vaxta qədər Ukraynanı müdafiə edənlərin indi də qarşı tərəflə danışqlar aparmaq maraqları avropalıları daha çox təlaşlandırır. Hər zaman ABŞ-in dəstəyinə arxalanan Avropa Birliyi ölkələri, bu son proseslərdən sonra özlərini meydanda "tək qalmış" sayırlar. Belə hesab olunur ki, avropalılar təkcə dəstəkdən məhrum olmayıblar, həmçinin, Rusyanın savaş açmaq planının da ortaya çıxma ehtimalı ilə üz-üzə qalıblar. Indi "qoca qite" öz taleyi, özünən bundan sonrakı vəziyyəti ilə bağlı daha çox narahatdır. Hətta mümkün olacaq savaşa, mühəribəyə hazırlıq görülməsinin labüdüyü barədə də düşünülür. D.Trampın dünya siyasetində anidən kəskin dəyişiklik startı belə görünür ki, qarşidakı müddətdə dəha ajiotaj situasiyanın ortaya çıxmamasına və gözlənilməz addımların yaranmasına səbəb olacaq.



Ətraf mühit daima mühafizə edilməli, qorunmalıdır

İnsanlar təbiətə, ətraf mühitin mühafizəsinə, təbii resurslara olduqca həssas yanaşmalı, təbii ehtiyatlarından səmərəli istifadə etməlidirlər ki, arzuolunmaz nəticələr olmasın. Əgər həssas yanaşılmasa, ətraf mühit, ekologiya nəzərə alınmasa, bunun ağır nəticələrə gətirib çıxarılaçağı gözləniləndir. Xüsusən də ekoloji problemlərin olmaması üçün təbiətə olan mənfi təsirlərin minimuma endirilməsi gərəkir və bunun üçün də ətraf mühit mühafizə edilməli, qorunmalıdır.

Ölkəmizdə ekoloji məsələlər daim diqqət mərkəzindədir və bu baxımdan da ətraf mühitin mühafizəsinə xüsusi həssaslıqla yanaşılır. Bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də məhz ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Məqsəd ekoloji tarazlığın qorunması, bərpa edilməsi və ətraf mühitin mühafizəsinə nail olmaqdan ibarətdir. Buna görə də məşələrin bərpa edilməsi və eləcə də yaşıllıqların artırılmasına, ələlxüsəs, ekoloji baxımdan dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqramlar, həmçinin ölkəmizdə hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Təbii sərvətlərin bərpa edilməsi, mühafizəsi, milli parkların salınması, yaşıllıq sahələrin genişləndirilməsi və bu kimi işlər deyilənlərin təsdiq edir.

Məhz 2010-cu ilin "Ekologiya ili" elan edilməsi dövlətimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə, qorunmasına olan diqqətinin bariz nümunəsidir. Azərbaycan vətəndaşları şahiddirlər ki, ölkəmizdə istər "Ekologiya ili" çərçivəsində,



istərsə də sonrakı illərdə milyonlarla ağac əkilib, yaşıllıq sahələri genişləndirilib. Bütün bunlar ətraf mühitin, ekologianın qorunmasına xüsusi diqqətin olduğunu təsdiq edir. Respublikamızda aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olaraq, ətraf mühitin mühafizəsinin, insanların sağlam təbii mühitde yaşamasının və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması namənə istifadə edilməsinin prioritet məsələlərdən olduğu bu baxımdan qətiyyən təkzib edile bilmez. Xüsusən də ekoloji tarazlığın qorunması namənə sadalananların vacibliyi, her zaman nəzərə alınır və bu istiqamətdə görülen işlər də göz önündədir. Ona görə də eminlikle deyə bilerik ki, müstəqilliyimizin berpasından sonra ətraf mühitin mühafizəsi sahəsində esaslı döñüş yaranıb, məşələrin, biomüxtəlifliyin qorunması üçün bir çox təbii sərvətlərin, təbii ehtiyatların mühafizəsi, eyni zamanda da faydalı qazıntılardan

səmərəli istifadə istiqamətində ardıcıl tədbirlər keçirilir.

Ətraf mühitin sağlamlaşdırılmasına, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması namənə istifadə edilməsinə məhz dövlətimizin, dövlət başçımızın xüsusi önem verməsini etiraf etməliyik. Çünkü ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən qayğının şahidiyik. Tesadüfi deyil ki, ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış. Müstəqilliyimizin berpasından əvvəl yaranan ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da göz önündədir. Hər halda, bütün bunların fonunda, ekoloji tarazlıqla bağlı tədbirlərin məhz Azərbaycanın beynəlxalq məridyada nüfuzunun artmasını da təsirsiz ötüşmədiyi sərr deyil və bunu her birimizi çox yaxşı bilirik. Artıq onu da yaxşı bilirik ki, ekologiya və ətraf mühit mühafizə edilməli və qorunmalı-

dir.

Təbii ki, insan cəmiyyəti inkişaf etdikcə, texniki vasitələrin istismarı və istifadəsi artıraq bunun təbiətə, ətraf mühitə təsirləri də artır, genişlənir. Müxtəlif istehsal və emal müəssisələrinin sayının artması, avadanlıqların, maşınların sayının günü-gündən çoxalması təsirlərin böyüməsinə zəmin yaradır. Ən azından tullantıların səviyyəsinin artması müşahidə edilir. Xüsusən də, atmosferə buraxılan zəhərli qazların həcmnin böyüməsi bu fonda ləp əvvəldən də gözlənilən idi. Amma etiraf etmek lazımdır ki, insan cəmiyyəti öz inkişafından, tərəqqisindən qalan deyil və deməli, belə çıxır ki, həmin zərərlə təsirlər bundan sonra da məntiqi olaraq arta bilər. Məsələ burası nadir ki, biz həmin tullantıların, həmin zəhərli maddələrin ətraf mühitə qarışmasını, ətraf mühiti çirkəldirməsini minimuma endirə bilərik. Ən azından səmərəli istifadə qaydalarına riayet etməklə buna nail olmaq olar. Bunun isə ekoloji baxımdan faydası ilə yanaşı, təbii ehtiyatların gelecek nəsillərə də miras qoymaq kimi həm də bir çox istiqamətlərdə əhəmiyyəti də danılmazdır.

Cəmiyyət təbiətə, ətraf mühitə, ekologiyaya nə qədər az mənfi təsir etmiş olarsa, bir o qədər də öz mühitini sağlam və zərərsiz edə bilər. Əgər insanlar təbiəti çirkəldirməkdən çəkinirlərse, daha dəqiq desək, çirkələnməni minimuma endirməye çalışarsa, bacardıqca onu qoruyarsa, özlərinin sağlam yaşayışlarını, gələcəklərini təmin etmiş olarlar. Hər halda, məsələn, qlobal istileşme, eləcə də, su qılıqlı kimi problemlər öz-özündən peydə olmayıb və belə qlobal məsələlər insan amilinin təsiri nəticəsində ortaya çıxmış olub. İnsanlar başa düşməlidirlər ki, ekologiyani, ətraf mühitini qorunmadıqca, dünyamız məhvə doğru sürüklənir. Başa düşməlidirlər ki, dünyani məhv olmaqdan qorumaq üçün birinci növbədə ətraf mühiti qorumaq lazımdır.

İnsan cəmiyyəti öz sağlamlığını, öz həyatını, eləcə də özünün yaxınlarının, doğmalarının qarşılışa biləcəyi təhlükələri nəzərə alırsa, mütləq ekologiya və ətraf mühitin qorunmasına həssas yanaşmalıdır. Təkcə dövlət deyil, ailələr də bu məsələləre diqqət etməli, bizi əhatə edən ətraf aləmin çirkəlməməsi üçün bütün imkanlarını səfərber etməlidirlər. Hər bir uşaq azyaşlı olmasına baxmayaraq, məhz elə bir ruhda tərbiyeləndirilməlidir ki, bizi əhatə edən ətraf mühitə, onun çirkəlmə probleminə etinəsiz olmasın. Əksinə, hər bir insan övladı ekologiyani, ətraf cühitin mühafizə edilməsinə həssas yanaşmalıdır. Həssas yanaşmalı və birmənalı şəkildə qəbul etməlidir ki, barəsində qeyd olunan məsələlər heç zaman unudulmamalıdır və ekologiya, ətraf mühit həzər zaman mühafizə edilməli, qorunmalıdır...

Inam Hacıyev



“Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusiylə artıb”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayılmışdır. Bu sözləri SIA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Prezident müsahibə zamanı ABŞ-la münasibələrdən danışıb: “Biz prezident Trampin ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən elaqərimizin tamamile korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox

ügurla inkişaf edirdi. Beləliklə, Prezident Tramplla birgə işləməkə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağımız”.

Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır. Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur. İki ölkə arasındaki münasibətlərin hazırlı vəziyyəti son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması ilə bağlıdır. Bakı Trampin bu vəziyyəti düzəldəcəyinə ümidi edir. Azərbaycan Cənubi Qafqazın en mühüm ölkəsidir. Rusiya və İranla sərhədin olması, Mərkəzi Asiyaya qapı rolini oynaması-

sı, enerji resursları baxımından zenginliyi və İsrail, Türkiye kimi strateji tərəfdəş və müttəfiqinin olması ölkəmizin ABŞ üçün dəyərini artırır. Bunu Tramp da yaxşı bilir. Buna görə Bakı onun hakimiyəti dövründə münasibətlərin normallaşmasına ümidi edir.

Prezidentin jurnalistin “Çinle ABŞ arasında qarşılıqlı əlaqələri neçə görürsünüz” sualına cavabı da diqqət çekib. Prezident İlham Əliyev deyib ki, “Bəli, bu, dünya üçün çox yaxşı bir xəber idи ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar”. Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusiylə artıb. Bakı Pekinlə əməkdaşlıqda, Asiya bazارında yer tutmaqdə maraqlıdır. Prezident Çin lideri Si Szinpińi daha yaxşı tanidiğine, onuna dəfələrlə görüşdüğünü deyib. Bu, çox mühümdür. Çin kimi bir ölkənin rəhbəri ilə şəxsi əlaqə yaratmaq, hətta zamanla dostluq münasibəti qurmaq perspektivdə Bakıya müsbət dividendlər getirə bilir.

Azərbaycan Çin və ABŞ-in gücünün fərqiindədir. Çinle əlaqələr yaxşı olsa da, Azərbaycan ABŞ-la da əməkdaşlığı genişləndirmək istəyir. Xüsusiylə Trampin ölkəmizə səfər etmesi tarixi addım ola bilər. Müsahibədən bu qənaətə gəlmək olar ki, Prezident Çin və ABŞ arasında balans siyaseti aparmaq istəyir. Pekini daha yaxşı tanıyan Bakı balans üçün Vaşinqtonla da münasibətlərin inkişafında maraqlıdır”.

Ayşən Vəli



Ailədaxili zorakılıq niyə artıb? Əsl səbəb budur!

Son günlərdə ictimaiyyət tərəfindən müzakirə olunan məsələlərdən biri də, ailədaxili zorakılıqla bağlı açılanan statistikadır. Ənənəvi olaraq bizim cəmiyyətdə ailədaxili zorakılıq adətən kişilərin qadınlara qarşı hərəkətləri ilə formalışır. Lakin son dövrlərdə qadınların kişilərə qarşı zorakılıq halları da artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı məlumatə görə, ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Və bu rəqəm hər il artır.

Əlbəttə, bu cür hallara bütün qeyri-sağlam cəmiyyətlərdə rast gəlinir. Söhbət cinsindən asılı olmayaraq zorakılıqdan gedir. Ümumiyyətə, cinsindən, tərəfindən asılı olmayaraq zorakılıq qeyri-insani hərəkətdir və yolverilməzdür. Bu halda sağlam psixologiyadan söhbət gedə bilmez. Bu, mənəvi deqradasiyadan daha çox, səhiyyənin, psixoterapiyanın problemdir. Çünkü şübhə yoxdur ki, bu şəxslər ağır dərcələi psixi xəstədirler. Bu şəxslər qapalı dispanserlərde ciddi müalicə almırla, sağaldıqdan sonra cəmiyyətə buraxılmalıdır. Çünkü onlar ailədaxili zorakılıqla yanaşı, ağır cinayətlər, zorlama, qətl və s. cinayətlər töredə bilerlər və töredirlər de.

Aydın məsələdir ki, cəmiyyətdə hamı psixi cəhətdən sağlam deyil. Hansı cəmiyyətdə stress daha çoxdur, mənəvi deqradasiya daha yüksək gedibse, qeyri-sağlam münasibətlər varsa, orada belə hallar həmişə olacaq. Amma bunun qarşısını almaq üçün müvafiq institutlar, sistemlər var. Bunun ən başlıca yolu da əhalinin kütləvi şəkildə məcburi psixi müayinəsinin təşkil olunmasıdır. Nəcə ki, insanlar üçün narkoloji müayinələr təşkil edilir, psixoloji müayinələr də təşkil edilməlidir. Çünkü psixi problemləi insanlar potensial cinayətkarlıdır. Bunların azad şəkildə ortada gəzməsi doğru deyil.

Onu da qeyd etmək lazımdır ki, münaqışə zamanı heç də hər iki tərəf psixi problemləi olmur. Deməli, digər tərəf bunu başa düşüb vaxtında tədbir görmelidir. İnsanlar ailə qurarkən qarşısındakının psixi vəziyyətini nəzərə almalıdır. Psixi xəstə ilə hər hansı bir mübahisə, münaqışə və s. proses gec-tez cinayətə neticələnir. Buna görə də problemin kökündə psixiatriya və mənəvi deqradasiya amili dayanır.

Sırf qadınların kişilərə qarşı zorakılığının artmasına gəldikdə, burada əsas rolu mənəvi deqradasiya oynayır. Kişilərin zorakılığı getdikcə azaldığı bir vaxtda qadınların zorakılıqla meylinin artması bunu göstərir. Bütün bunlar cəmiyyətin matriarxat sistemi keçməsini də göstərir. Son vaxtlar qadınların hegemonluğu artır, hətta bəzən həyat yolunda qarşı hər hansı zorakılıq və yaxud ailə başçısının haqqı tələbinə qarşı tabəsizlik edirlər. Bu da artıq mənəvi deqradasiyadan göstəricisidir. Ona görə də bu həddə gəlməmiş qabaq, yeni ailədə eger dözlüməz hallar varsa, sadəcə sivil qaydada ayrılməq olar. Bu baxımdan ister kişinin qadına, isterse də qadının kişiye zorakılığı qeyri-normal, qeyri-insani haldır.

Ona görə də hesab edirəm ki, bu cür insanların ekseriyəti psixi xəstədir. Bu, faktiki tibbi diaqnozdur. Psixi xəstə olmanın insan heç vaxt nəinki doğmalarına, heç kənar şəxslər də xəsəret yetirməz, zorakılıq etməz. Bu səbəbdən də eləc ona qalır ki, kütləvi şəkildə əhalinin psixi müayinəsi təşkil edilsin. Çünkü bu cür insanların cəmiyyətdə rahat, sərbəst hərəkəti digərləri üçün ciddi təhlükə yarada bilər.

Ümumiyyətə, ailə yalnız qarşılıqlı anlaşma, birgə yaşayış, bir-birini sevmək, onun dəyərlərinə, xarakterinə uyğunlaşmak mənasını daşıyır. Əgər bu kriteriyalar yoxdursa artıq heç bir ailədən söhbət gedə bilmez. Bu, artıq ailə deyil, 2 şəxsin bir yerde yaşamasıdır. Bunlar tamam fərqli şəylerdir.

Tarix boyu insan cəmiyyəti belə yaşayıb, ailə daxilində mübahisələr də olub, fikir ayrılığı da olub, lakin bunun yolu zorakılıq deyil, problemi müzakirə edib doğru yolu tapmaq və birgə qərar verməkdir. Əgər heç də alınmırsa, demək artıq ailə bitmişdir, sakitcə ayrılməq vaxtidır. Əks halda, bunun axırı ciddi probleme getirib çıxarıcaq.

Buna görə də gənclər evlənərkən həyat yoldasını maddi yox, mənəvi kriteriyalar üzərindən seçməlidir. Təcrübə və faktlar göstərir ki, mənəvi kriteriyalar üzərində qurulan ailələr heç bir problem olmur. Maddi dəyərlər üzərində qurulan ailələrdə isə daim problemlər baş verir və sonda ən yaxşı halda ailə dağılır.

Ailənizi qoruyun, problem varsa müzakirə edin, aşısaqla fikri dinleyin, həll yolu tapın. Ata-babalarınız, ana-nənələriniz bunun əyani nümunəsini verib. Yenidən Amerika keşf etməyin yeri yoxdur.

Uşaqların tərbiyəsi ilə kimlər məşğul olmalıdır: valideyn, yoxsa məktəb?



AYDINLIQ GƏTİRİLDİ

Kimi platformalar onların dünya-görüşünü və dəyərlərini formalaşdırır. Ənənəvi valideyn nəsihətləri yox, sosial media fenomenlərinin, bloggerlər və təsir gücünə malik şəxslərin fikirləri əsas istiqamətverici qüvvəyə çevrilib.



Sosioloq həmçinin bildirib ki, Z və Alfa nəslə dəyişilmiş deyərlərlə böyükməkdədir: “Z nəsl (1997-2012) və Alfa nəsl (2013-dən sonra doğulanlar) texnologiya ilə iç-içə böyük ilə tam rəqəmsal nəsillərdir. Onlar açıq fikirlə, sürətli düşünən və texnologiyadan asılı fərdlərdir. Onlar real həyatda ünsiyyətdən uzaqlaşır və bir çox halarda emosionaldır. Bütün istəkləri əldə olunub deyə xəyalları məhduddur. Z və Alfa nəsl uşaqları ətrafdan xüsusil qayğıyla ehətə olunurlar. Onlar düşünür ki, hər istədikləri əldə olunmalıdır və bezenə belə olur. Əvvəller hər ailədə 5-6 uşaq var idisə, onlara bir hədiyyə düşürdü. İndi isə uşaqların sayı azalıb, hər ailəyə 2 uşaq düşür və onların da istəkləri tam təmin olunur. O uşaqların arzuladığı və getməkməstidikləri yerlər elçatandır. Yəni bu gün arzuladığı nəsnelər sabah onlara təqdim olunur. Bu istəkləri sürətli həyatda keçidi onlar xırda bir “yox” cavabına mənfi reaksiya verir və əsəbəşməyə başlayırlar. Həmçinin baxdıqları sosial platformalarda şiddet, əsəb və zoraki hərəkətləri özündə ehtiva edirlər. Yəni onların gördüyü və baxdığı materiallar bundan ibarət olduğu üçün getdikcə həmin hərəkətləri tekrarlamaya başlayırlar. Bütün hallarda ister Z nəsl, isterse də Alfa nəsl uşaqların tərbiyəsi həm cəmiyyətdəki məktəb, təhsil ocaqları və digər müəssisələr, eləcə də valideynlər birlikdə aparılmalıdır.

Xeyrənsə Piriyeva

70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşdırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşılanan ictimai-siyasi proseslərin üzə çıxarılmasına geniş meydan verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub.

Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxeslik tarixinde 1918-ci il mayın 28-de müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni sehfə oldu. AXC müsəlman xalqlarına müstəmləkəciliyidən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu. AXC qısa müddətde genişmiy়aslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail oldu. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcek qanun və qərarlar qəbul olundu və milli ordumuzun yaradılması, attributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və sehiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təminini istiqamətində böyük işlər reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunanın sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkan-

də 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlər yeksan olunub. Nuru Paşanın rehbərlik etdiyi Qafqaz İslam Ordusu kəməyə gəlməsəydi, bu qırğının

nin tərib edilməsinə xidmət etmişdir. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslarla məxsus 366-ci motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak etmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqlə məxfi təlim düşərgesi yaratmış "ASALA" erməni terrorcu təşkilatının bir qrup üzvü 26 nəfərlik dəstə, mayor Aqşin Mimonyanın başçılığı ilə Xankəndine gəlmişdi. Müşavirədən sonra 366-ci alayın tərkibində edilən dəyişikliklər xüsusi maraq doğurur. Belə ki, həmin il yanvarın 23-də

bu kütłəvi qırğıın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə həle də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Qabaqcadan planlaşdırılmış kütłəvi və amansız qırğıın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı oldularına görə tamamilə məhv etmək niyyəti ilə töredilmişdir. Azığınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzələlərini kəsmiş, körpə uşaqların gözlərini çıxmış, hamile qadınların qarınlarını yarmış, adamları diri-dirisi torpağa basdırılmış və ya yandırılmış, cəsədlərin bir qismini minalamış-

XOCALIDA AŞKARLANAN KÜTLƏVİ MƏZARLIQ

Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işgalçılıq, soyqırımı, deportasiya, terror siyaseti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifret zəmində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürüllər. Xocalı rayonunda kütłəvi məzarlığın aşkar edilməsi faktı bunu bir daha təsdiqləyir.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcılı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun



Ermənilərin törətdiyi soyqırımı cinayətləri

lardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin gösterdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Tecavüzkar erməni milletçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrde yeridilen soyqırımı siyasetinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara qarşı yeridilen soyqırımı siyasetinin tarixini ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni sənari əsasında baş verib. Öten əsrin əvvələrində - 1905-1906 illərde İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıllı və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törediblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsubiyetine görə məhv edilib. Bu erməni vəhşiliyinin nəticəsində baş verir. Ermənilər evlərə od vurub, insanları diri-dirisi yandırıblar. İnsanlığa sığmayan bir vəhşilik törediblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri de dağıdırıq, Bakının böyük bir hissəsini xarabalaşa çeviriblər. Azərbaycanlılarının soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki, erməni vandallığının nəticəsində azyaşlılar ve silahsız qadınlar xüsusi qəddarlıqla qətlə yetirilib. Tarixi mənbələrde qeyd olunur ki, ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumiyyətki 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisin-

miyasi daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.

1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çırキン daşnak siyaseti yürüdən Stepan Şəumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklə töretilmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəye çevirib sakınları yurduyaşlarından didergin salmışlar.

Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qəribi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.

AZƏRBAYCAN XALQINA QARŞI UZUN MÜDDƏT DAVAM EDƏN ETNIK TƏMİZLƏMƏ

Xocalı faciəsi 200 ilə qədər bir müddətde erməni milletçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasetinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilmesi niyyəti ilə töredilərək beynəlxalq hüquq əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir. Erməni tecavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı töredilər. Bu soyqırımı erməni milletçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasetinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri Xocalıda terror planını əvvələn hazırlamışdır. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən pla-

366-ci alayında 935 nömrəli sərəncam imzalanmışdır. Alayın daxili möhürü ilə təsdiq olunmuş sərəncama əsasən, alayda xidmət edən gürcüler, tatarlar, belaruslar, türkmənlər, qazaxlar və ləzgilər ordudan təxris olunmuşdur. Beləliklə, alaydan təxris olunmuşşuların yerini xüsusi təlim keçmiş "Haydad"çılar tutmuşlar.

Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündə silinmişini və məhv olmasını reallaşdırıllar. Ermənilərin "burnunun qanamalarını" soyqırımı kimi qələmə veren bəzi dövlətlərə əsl soyqırımının neçə olmasına sübut etmək üçün Xocalı faciəsinin kadrlarını göstərmək kifayətdir.

PLANLAŞDIRILMIŞ KÜTLƏVİ VƏ AMANSIZ QIRĞIN AKTİ

1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırı. Dörd tərəfdən erməni terrorcu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Xocalıya hücum əməliyyatına 366-ci alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Az bir vaxt ərzində şəhərdə böyük miyasi yanğınlara baş verir və şəhər tamamilə alovə bürünür. Şəhərin azısaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı şəhər saat 5-ə kimi şəhər erməni işgalçılara tərəfindən işgal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakın girov götürüldü. Erməni terrorçuların danışqların və yayın meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və saxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi,

Yuxarı Seyidəhmədi kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütłəvi məzarlıqlar aşkar edilib.

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütłəvi məzarlığının aşkarlanması faktı Ermənistanın Azərbaycana qarşı insanlıq eleyhinə en ağır cinayət olan soyqırımı töretdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən töredilmiş soyqırımı cinayətləri ilə elaqədar beynəlxalq təşkilatlar müraciət olunmasına baxmayaq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş, çoxsaylı cinayətlərin törediləməsindən təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb.

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütłəvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törediləməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ələ etdiyi möhtəşəm Zəfer sayesində ölkəmizin beynəlxalq miyasa tanınmış torpaqlarının Ermənistan tərəfindən işgalinə son qoymıldı. Azərbaycan döyüş meydanında Zəfer çalındı. Şəhidlərimizin qisası alındı. 19 sentyabr 2023-cü ilde aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ilde Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Nəzakət ƏLƏDDİNQIZİ

ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı birbaşa danışıqlar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Kiyev və Avropa ölkələrinin nümayəndələrinin iştirakı olmadan başlayıb. Danışıqlar bağlı qapılar arxasında aparılır. Jurnalistlər yalnız iclas iştirakçılarının qısa protokol çəkilişləri üçün dəvət olunublar. Amerika nümayəndə heyətinin tərkibinə dövlət katibi Marko Rubio, ABŞ-in Yaxın Şərqi üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Vals daxildir. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib. İclasda həmçinin Vladimir Putinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov da iştirak edir.



yəcək, Amerika tərəfi Ukraynada xərclərinə görə kompensasiya tələb edir. Həm Kiyev, həm də Brüssel bunu dərk etməlidir.

"Prezident Tramp burada bütün dinamikanı yenidən nəzərdən keçirir və bəzi insanlar bundan narahatdırılar, amma düşünürəm ki, Zelenskinin ABŞ-la bu səvdələşməsini etmək çox müdrik qərar olardı. Gələcəyi təmin etmək üçün daha yaxşı yol yoxdur", Mayk Uolz deyib.

Bundan əvvəl "The Washington Post" yazmış ki, Kiyev ABŞ administrasiyasının Vaşinqtona Ukraynanın nadir torpaq minerallarının 50%-nə sahib olmaq hüququnun verilməsi müqabilində Ukraynaya yardım göstərmək planını rədd edib. Nəşrin məlumatına görə, Kiyev Vaşinqtona alternativ təklif üzərində işləyir. Donald Tramp da səsiz qalmayıb, Vladimir Putinlə görüşmək və

Dünya ikidən böyükdür

Bir gün əvvəl Uşakov bildirib ki, görüşünə esas məqsədi Rusiya ilə ABŞ arasında "münasibətlərin real normallaşması"dır. Kreml məlumatına görə, görüşdə Putin və

Yaxud, hansı mətiqlə Vaşinqtonla Moskva Ukraynanı Ukraynasız müzakirə edə bilərlər?



Donald Tramp arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqların mümkünlüyü müzakirə olunub. Dövlət Departamentinin sözçüsü Tammy Bruce bildirib ki, ABŞ Səudiyyə Ərəbistanında Rusiya nümayəndələri ilə danışıqlar zamanı Kreml niyyətlərini öyrənmək istəyir və sülh sazişinin detalları müzakirə olunmayıcaq. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski də Səudiyyə Ərəbistanına sefər etməyi planlaşdırır, lakin o, ABŞ-Rusya danışıqları barədə ona əvvəlcədən məlumat verilmədiyi və danışıqlarda iştirak etməyəcəyini deyib. Onun sözlərinə görə, Ukrayna dövlətimizə aid heç bir razılışmanı tanımayaçaq.

ABŞ və Rusyanın getdikcə yaxınlaşması ilə Atlantik okeanının əks tərəfindəki müttefiqlər arasında münasibətlər ən aşağı nöqtəyə çatıb. Mühərbiədən sonrakı tarixdə ilk dəfə NATO ölkəleri Ukraynanı dəstekləməyə və Rusiya ilə qarşılurmaya davam edib-etməmək barədə razılığa gələ bilmədikləri üçün münaqişənin yeni fazasına start veriblər.

Ər-Riyaddakı danışıqlarda Rusyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Amerika tərəfini ilə Ukrayna nizamlanmasının parametrlərini və iki ölkə liderlərinin sammitinin keçirilməsi imkanlarını müzakirə edəcəklər. Danışıqlar üçün Ər-Riyad gələn Amerika nümayəndə heyətinə ABŞ-in dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və prezidentin Yaxın Şərqi üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir. Xəbər agentlikləri həmçinin Xarici Keşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin adı da danışıqlar aparan şəxslərin siyahısındadır. Yuri Uşakov cənab Dmitriyevin bazar ertəsi Birinci Kanalda danışıqlarda iştirak etmə ehtimalını açıqlayıb. "Biz nə vaxt tərəfdəşlərimizin təkliyi ilə danışıqlara getsek, ilk növbədə onları dinləmek istəyirik", — Sergey Lavrov Ər-Riyada uçmazdan əvvəl Amerika nümayəndə heyəti ilə qarşılıkla görüşlə bağlı suali cavablandırırcən deyib. Onun sözlərinə görə, Rusiya tərəfi prezident Trampın komandası ilə əlaqə saxladıqdan sonra gələcək addımlar barədə qərar verəcək.

Moskva qısa bəyanatlarla məhdudlaşsa da, Ər-Riyad görüşündə amerikalı iştirakçılar Amerikanın aparıcı KIV-lərinə müsahibələrində artıq Ukrayna üzrə danışıqlar prosesinin perspektivləri ilə bağlı öz baxışlarını təfərruatlı şəkilde açıqlayıblar. Onların hamisi Tramp və Putin arasında sammitin keçirilməsinin mümkünlüyü və ABŞ-in yeni administrasiyası dövründə Rusiya-Amerika münasibətlərinin ümumi vəziyyətinin Ukrayna üzrə dialoqun gedisiindən asılı olacağına əmindiirlər. ABŞ dövlət katibi Marko Rubio CBS televizyonuna müsahibəsində ABŞ və Rusiya liderləri arasında telefon danışığından sonra şəxsiyətli gözləntilərə qarşı xəbərdarlıq edib və gələcək danışıqlar prosesinin uğurunun heç də təmin olunmasına diqqət çekib. "Sonunda bir telefon zəngi sülh gətirməyəcək. Bir telefon zəngi bu qədər mürəkkəb mühərbiəni həll edə bilməz. Bir görüş kömək etməyəcək. Görülecek çox böyük işlər var. Amma inanıram ki, ən uzun yol belə ilk addımdan başlayır. Beləliklə, görək bundan sonra nə olacaq. "Ümid edirəm yaxşı bir nəticə əldə edə biley-

cəyik", Marko Rubio deyib.

Ukrayna və Avropanın niye Ər-Riyadda temsil olunmayacağı sualına cavab veren Marko Rubio izah edib ki, qarşidan gələn Rusiya-Amerika temasları danışıqlar sayıla bilməz, əksinə, bu, bir-birinin mövqelərini daha yaxşı anlamaq cəhdidir. Bu baxımdan, bu mərhələdə məsləhətələrde iştirak edənlərin dairəsinin genişləndirilməsi hələ tezdir. Lakin geləcəkde Ər-Riyad görüşü uğurlu olarsa, Amerika tərəfi Ukrayna və Avropanı danışıqlara qatmağa hazır olacaq.

Maraqlıdır ki, ötən şənbə Marko Rubionun Sergey Lavrovla telefon danışığı Ukrayna münaqişəsinin müzakiresindən kənara çıxıb və Rusiya-Amerika dialoqu kanallarının blokdan çıxarılması yollarına toxunub. Belə ki, Marko Rubio Sergey Lavrovla səhəbətində ABŞ-in Rusiyadakı səfirliliyinin işi ilə bağlı məsələ qaldırıb ki, onun sözlərinə görə, "çox çətin şəraitdə"dir. Dövlət Departamentinin rəhbəri qeyd edib ki, bu mühüm mövzudur, çünki oradakı səfirlilikimiz öz funksiyalarını yerinə yetirə bilməsə, Rusiya ilə əlaqələr qurmaq çətinidir. Rusiya ilə Ukraynanın sülh yolu ilə həlli ni müzakirə etmək imkanımız olsa, bunun üçün Moskva və Vaşinqtonda normal fəaliyyət göstərən səfirliliklər ehtiyacımız olacaq. Və bu mövzunun nazirlər səviyyəsində müzakirəsi tamamilə normaldır.

Öz növbəsində, Sergey Lavrov və Marko Rubio arasında telefon danışığından sonra Rusiya xarici işlər Nazirliyində bildirilib ki, "xarici siyaset idarələrinin rəhbərləri əvvəlki administrasiyadan miras qalmış qarşılıqlı faydalı ticarət, iqtisadi və investisiya əməkdaşlığının qarşısındaki birtərəflili maneelerin aradan qaldırılması maraqları namine Rusiya-Amerika münasibətlərində yığılmış problemləri həll etmək üçün kommunikasiya kanalını saxlamağa razılaşıblar".

Ukraynada münaqişənin diplomatik həllinə təcili kecid zəruridir. Prezident Tramp aydın olub ki, buna son qoyulmalıdır. Danışıqların gedisini müəyyən edəcək bir sıra əsas şərtlər var. Birincisi, bu, mühərbiənin müvəqqəti yox, daimi sonu olmalıdır. İkincisi, bunu döyüş meydانında bitirmək olmaz. Üçüncü amil ABŞ-in Ukraynaya göstərdiyi "yardım strukturunun dəyişdirilməsi"nin müzakirəsi olacaq. Uzunmüddətli təhlükəsizlik zəmanətlerinə geldikdə, Avropa bu səylərə rehbərlik edə biler. Prezident D.Trampin müşaviri prezident Baydenin prezidentliyi dövründə Ukraynaya əsas dəstək yükünün Avropanın deyil, ABŞ-in üzərinə düşdüyüni xatırladıb və xəbərdarlıq edib ki, bundan əvvəlki sxem işləmə-

sülh yolu ilə nizamlanmaya nail olmaq əzmində olduğunu təsdiqləyib. Bazar günü Donald Tramp Səudiyyə Ərəbistanında Rusiya prezidenti ilə ne vaxt görüşməyi planlaşdırıldığı ilə bağlı jurnalistlərin suallarını cavablandırırcən deyib ki, vaxt təyin edilməyib, lakin bu, çox yaxında baş verə bilər. "Bu, üç-dörd il əvvəl, bütün bunlar başlamazdan əvvəl edilmişdi idi", deyə Tramp xüsusi vurgulayıb. ABŞ prezidentinin administrasiyasının Volodimir Zelenski danışıqlara cəlb etməyə hazır olub-olmayacağı və hansı mərhələdə olduğu sualına cavabı son dərəcə qısa və monohecalı olub: "O, iştirak edəcək. Bəli".

Bu arada, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərində sefərdə olan və Səudiyyə Ərəbistanına sefər etmək niyyətində olan Vladimir Zelenski qarşidan gələn Rusiya-Amerika görüşünə olduqca əsəbi reaksiya verib. "Ukrayna iştirak etmir. Ukrayna bu barədə heç nə bilmirdi. Ukrayna Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıları neticəsiz hesab edir. Bizim haqqımızda heç bir razılışmanı bızsız tanıya bilmərik. Və biz belə razılışmaları tanımiriq", deyib. Ukrayna prezidentinin sözlərinə görə, onun Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq sefəri Rusiya-Amerika görüşü ilə bağlı deyil: "Bunun Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri səviyyəsində baş verənlər heç bir əlaqəsi yoxdur. Mən Səudiyyə Ərəbistanında olarkən Əlahəzər Şahzadə Məhəmməd bin Salmanın bu barədə nə bildiyini mütləq soruşacağam. Mənə sadəcə maraqlıdır".

Bu arada təkcə Kiyev deyil, onun avropalı müttefiqləri də xoşagelməz xəbərlərin yeni partiyası ilə tanış olublar. Polşa prezident aparatının rəhbəri M.Paprocka təessüfle qeyd edib ki, Avropa Ukrayna üzərə geləcək sülh danışıqları haqqında çox az şey bilir. Eyni zamanda, o vurgulayıb ki, Avropa ABŞ prezidentinin Ukrayna üzərə xüsusi elçisi Keyt Kelloqun Avropa İttifaqının danışıqlarda birbaşa iştirak etməyəcəyi ilə bağlı əvvəlki bəyanatı ilə razılaşmağa hazır deyil.

Vaşinqtonda olduğu kimi, Moskvada da hesab edirlər ki, avropalıların danışıqlar prosesinə qoşulması hələ tezdir. "Əgər Avropa Ukraynada münaqişəni davam etdirmək, yaxud dondurmaq üçün yalvaracaqsa, deməli, onun nümayəndələrinə danışıqlar masası arxasında yer yoxdur", deyə Sergey Lavrov Ər-Riyada uçmazdan əvvəl Moskvada keçirdiyi mətbuat konfransında xəbərdarlıq edib.

V.VƏLİYEV

Elm və texnologiya inkişaf etdikcə insanların ətrafa və özünə müdaxilə formaları həm genişlənir, həm də inkişaf edir. Müdaxilələr həm müsbət, həm də mənfi ola bilir. Kimi çirkinlikləri düzəldir, dünyani gözəlləşdirir, kimi də gözəllikləri məhv edir, daha xaotik vəziyyət yaradır. İndi insan az qala Yaradanla yarışır, təbiətin başına açdığı oyunlar yet-məzmiş kimi öz orqanizmi üzərində cürbəcür əməliyyatlar aparır.

15-20 il əvvəl bəzi cerrahi müdaxilələr bize möcüze kimi görünse də, günümüzdə ən nadir əməliyyatlar sıradan hadisə kimi dəyərləndirilir. İndi neinki daxili orqanların problemsiz köçürülməsi, hətta insana yeni əl-ayaq, üz köçürülməsi də gerçəkləşdirilir. Təbii ki, bu cür əməliyyatların reallaşdırılması elmin inkişafı, insanlığın uğurudur. Bəs cinsin dəyişməsi əməliyyatları necə? Bəşəriyyət bu əməliyyatların bu qədər populyar olmasından bir şey əldə edirmi?

Cinsiyatını dəyişdirənlər – Transseksuallar

Plastik əməliyyatların bir növü kimi bu gün dünyada cinsiyyet dəyişdirmə kimi əməliyyatlar da reallaşdırılır. Daha çox kişilərin qadın olma istəyi ilə həyata keçirilən bəzi əməliyyatlar bir neçə il öncəyədək qədər bizim ölkəmizin hüdudlarından kənarada idi. Amma bu gün bizim ölkədə də maraq göstərən cinsiyyət dəyişmə əməliyyatları niyə bu qədər artır?

Cins dəyişmək istəyi artıq adı hala çevrilib. Düzdür, ölkəmizdə buna normal baxırlar, lakin bu cür insanların varlığını, çoxluq qəbul etməsə də, müyyən bir çevrədə xor görülmədiklərini də görürük. Azərbaycanda cinsini dəyişdirmek isteyində olanların sayı günü-gündən çoxalır. Ele sosial şəbəkələrdə görmek olar ki, nə qədər kişi qadın olmaq həvəsindədir. Məkiyajlı, baxımlı, dırnağı boyalı, estetik əməliyyatlı cinsi naməlumların sayı artır. Maraqlıdır, daha çox kişilər qadın olmaq arzusundadır.

Qeyd edək ki, tibb elmine görə qadının kişiyyə çevrilmesi əməliyyati daha ağırdır, neinki kişinin qadına. Qadının kişiyyə çevrilmesi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilmesi prosesi baş verir, ikinci mərhələdə isə protezler yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələli olaraq həyata keçirilir.

Kişilər niyə qadın olmaq istəyir?

Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan, yaxud da əksinə olan insanlar transseksual adlanır. Tibb elmine görə isə əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmalıdır, çünki artıq isə olmaq istədiyi və özünü hiss etdiyi kimi olur. Belə insanlara "transseksual keçmiş olan" demək olar.

Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadı, xəstəxanalarla tezyiq edildi, transseksuallar cerrahi əməliyyatlar üçün xarice getmək məcburiyyətində qaldı-

Transseksualizm xəstəlikdir, yoxsa seçim?

lar. Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar və belə adamları reabilitasiya mərkəzlərində elektroşokla müalicə edirdilər.

Maraqlıdır, insanlar niyə bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyir? Amerikalı alim Cozef Nikolos iddia edir ki, transseksuallıq nə azınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi işində yazır ki, bu bir xəstəlikdir, və bu cür insanlar anadan doğulanda bu xəstəlikle doğulur. Xəstəlik özünü gec və ya tez bürüze verə bilər.

Lakin transseksualizm artıq psixoloji pozğun-

ideologiyası bu terapiya metodunu qadağan etmək üçün hüquqi müstəvidə çalışır, kampaniyalar təşkil edir və müxtəlif təbliğatlarla cəmiyyətə təsir etməyə çalışır. Bu təbliğat nəticəsində gender çəşqinqılı yaşıyan ve bioloji cinsi ilə barışmaq istəyen insanlara kömək etməyə çalışan terapevtlər "qeyri-eti" hərəket etməkdə və "transfobiyada" ittiham olunurlar, reparativ terapiya isə təhlükəli tibbi müdaxile kimi qələmə verilir.

Lakin son 10 ildə dünyadakı transseksual insanların sayını nəzərə alaraq deyə bilə-

rik ki, bu, xəstəlik deyil, epidemiyadır. Çünkü trans insanların sayı



durrma -

dan artır. Xüsusi şəhəkərə psixoloji problemlərlə bağlı gender disforiyası (əhval-ruhiyyənin acıqlı, kədərlə, hər seyden narazı hal alması) yaşıyan yeniyetmə və gənclər bu problemləri həll etmək üçün tez-tez LGBT dərnəkləri və fəallarının fikirlərinə meruz qalırlar. Bu icmaların təbliğ etdiyi "müasir yanaşma" üsulları problemin qaynağının nə olduğunu araşdırmadan bir-başa cinsiyyətin dəyişdirilməsinə başlamaqdır.

Doğrudur, transgender əməliyyatları insanın əks cinsə keçə bilməsi üçün edilir, görünüşcə qadın dəyişib kişi, kişi dəyişib qadın ola bilir, lakin əslində yalnız xarici görünüşdə dəyişikliklərə nail ola bilirlər. Bu möqamı vurgulamaq vacibdir, bioloji xüsusiyyətlərimizə nə qədər təzyiq göstərsə də, dəyişdirilə bilmez. Bu o deməkdir ki, hormon müalicəsi və transseksual əməliyyatlar kimi bədən formasını dəyişdirmə üsulları cinsiyyətimizi heç vaxt tam dəyişə bilmez. Biz anadan hansı cinsdə doğulmuşuqsə ölonədək o cinsə mənsubuq, həm daxilən, həm de ruhen.

Qərb ölkələrinin bir çoxunda trans insanların laqəti hər hansı bir narahatlığını bildirmek ciddi hüquq pozuntusu sayılır. Bu səbəbdən transseksualların psixoloji problemləri diqqətdən kənarda qalır və müalicə olunmur. Bu cür insanları aldadırlar ki, cinsiyyət dəyişikliyi etdikdən sonra psixovəziyyət qaydasına düşür, lakin cinsini dəyişdikdən sonra da psixi simptomlar davam etdikdə xəstələr məyusluq və peşmanlıq yaşayırlar, bəziləri dözməyib intihar edir.




Cinsini dəyişir, amma ruhu eynidir

Bədənlərini dəyişdirmələrinə baxmayaq, psixoloji narahatlığının aradan qaldırıla bilməməsi sübut edir ki, cinsiyyət dəyişikliyi sehv addımdır. Bununla belə, LGBT ideologiyasının əsas meyari hesab edilən "sən necə hiss edirsənsə, elesen" yalanı çox gəncin həyatını məhv edir. Bu gənclərin bəziləri yenidən əvvəlki cinsinə qayitmaq isteyir, bəziləri həyatını məcbur beləcə davam etdirir. Doğuluğu cinsinə qayitmaq isteyənlər LGBT tərəfindən redd edilir, sixışdırılır.

Bizim ölkəmizdə də cinsini dəyişdirən, bəzən də buna mayıl edən, cəmiyyət qıraqından çəkindiyi üçün etməyən insanlar var. Xüsusi şəhəkərə qadın olmaq həvəsleri maraq doğurur. Sosial şəbəkələrdə hər gün başqa birinin məkiyajlı, qadın görünüşlü videosuna rast gəlirik. Bu insanlar əvvəlcə xırda məkiyaj üsulları ilə göz alışdırırlar, sonralar qadın kimi bəzənməyə, görünümeye can atırlar. Zamanla saçını, dırnağını uzadan, estetik əməliyyatlarla qadın təsiri bağışlayan birinə çəvirilirlər. Cinsini dəyişmək kimi radikal addım atanlar hələ ki çox deyil, onları bundan çəkinidir, müxtəlif amillər var, lakin görünüşcə elə qadını xatırladırlar. Bəziləri səs telleri üzərində də əməliyyat keçirir, səsini qadın səsi ilə eyniləşdirir, bəziləri elə kişi səsi ilə davam edir həyatına. Cinsini dəyişib ölkəni tərk edənlər də var və onlar üçün Azərbaycan rahat yaşamaq üçün əlverişli deyil. Dünyanın bir çox ölkəsində onlara açılan qapılar, yaradılan imkanlar onları həmin ölkələrə toplayır. Bu ölkələrdə cinsi azlıqların gözləlik yarışmasını keçirir, iş imkanları yaradır, qazanclarının gündən güne artmasına dəstək verirler.

Əvvəller paytaxtın gece həyatında boy gösterən bu cür insanlar indi ən ucqar rayonlarda belə çoxalırlar. Sosial şəbəkələrdə paylaşılan videolarda belə gənclər qadın ədasi ilə rəqs edir, qadın geyimləri geyinir. Əvvəl bu cür insanlar yaşadığını mühitin dəyərlərinə hörmət edir, içindən gələn davranışları nümayiş etdirmir, cinsinə xas hərəkət edirdi. Lakin görünür artıq onlar özünü qıṣıtlamaq, məhdudlaşdırmaq istərlər. Bunun səbəblərindən biri cinsi azlıqların parılılı həyat tərzidir. Sosial şəbəkələrdə gündəlik həyatını nümayiş etdirən cinsi azlıqların hər cür maddi imkana malik olması, son model avtomobilinin, lüks menzilinin, aramsız xarici sefərlərinin olması cəlb edir o gəncləri bu cür həyata. O azlıqlara bu imkanları kim yaradır, həyati boyu işləyən, amma özüne kiçik bir ev ala bilməyən, ömrü kreditlərin, faiz borclarının müsaiyəti ilə keçən orta statistik azərbaycanının əldə edə bilmədiklərini onlar necə asanlıqla əldə edir, bax, işin bu tərəfi maraqlıdır...

Lale Mehrali



"Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir"

"Rusyanın hakim "Yedinaya Rossiya" partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremlən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "N. Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayışın azərbaycanlıların çıxarılması, qanuni yaşayışlarının işe hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir. Y. Popov isə deyir ki, eger "Rossotrudnichestvo"nun fealiyyəti dayandırılsalar, Azərbaycanın iki şirkətinin fealiyyətinə baxmaq lazımdır. İş o həddə



çatıb ki, "Krokus" şirkətinin və "Sadovod" ticaret kompleksinin müsadirə edilməsi təklifini ireli sürür. Qeyd edim ki, "Sadovod" ticaret kompleksi Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propagandaçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki

təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar. Prinsipcə Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünkü Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yeni Azərbaycan heç kimdən asılı deyil. Rəsmi Bakı hamı ilə əməkdaşlığı hazırlır. Rusiya bunu unutma-malıdır. Kremlin unutmamalı olduğu bir məqamda heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rehbərliyinə, xalqına qarşı xoşagelməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmaga davam edib, hətta "İsgəndər", "Pantsir", "Pole 3M" və digər sistemləri bu ölkəyə verib. Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını töötəmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun. Rusiya ilə Azərbaycan arasında gərginlik artan temple davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannamesinə (2022) yenidən baxmalı ola bilər. Çünkü Kremlin sərgiliyi mövqə heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannamesinin müvafiq bəndlərini kobud şəkildə pozur".

Ayşən Vəli



Qar yağıcaq, güclü külək əsəcək –XƏBƏRDARLIQ

Azərbaycanda fevralın 19-u axşamdan 22-si gündüzə-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasılərlə yağışlı olacaq, bəzi yerlərdə qar yağıcağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlıq yayıb.

Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağetəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə menfi 3 dərəcəyədək olacaqı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağıcağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağıcağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərdək fasılərlə yağışlı olacaq, bəzi yerlərdə qar yağıcağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağışlıların intensivleşəcəyi ehtimal olunur. Gözlənilən qarlı və şaxtalı hava şəraitini ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.



Xəstəxana çıxışı

FELYETON

-Əli, hara qaçırsan, bu gün su şikayətləri ilə çekiliş edəcəyik.

-Sən Allah, qardaş, xəstəxana çıxışı var, 1-2 saat ötüsdür də məni.

-Anlamadım.

-Görüşəndə deyərəm, tələsirəm.

-Ay qız, Gülbahar, görünmürsən, haralardasan?

-Harada olacağam, evdə-eşikdə.

-Gəl, bir otur, görək, nə var- nə yox.

-Sonra, sonra, tələsirəm.

-Hərə tələsirən?

-Mağazaya dəyib, xəstəxanaya gedəcəyəm.

-Ay qız, xəstəxanada nə işin var.

-Bu gün xəstəxana çıxışı var.

-Salam, ay qardaş.

-Salam, xoş geldiniz.

-Qardaş, sən Allah, məni qabağa sal da, yaman tələsirəm.

-Necə olsun buket?

-Olsun da, siz məndən yaxşı bilərsiniz, xəstəxana çıxışındı.

-Salam, ay qardaş.

-Salam.

-İki saatlıq maşın kirayesi neçəyədir?

-150 manatdır, amma ta sən qardaşsan da, 120 olsun.

-Davay, onda, saat 10-da bu ünvanda.

Amma oğlandı da, çalış ona görə olsun.

-Oldu.

Beləliklə, hadisə vaqe olur, xəstəxananın doğum şöbəsinin qapısı ağızında.

Burada dəstə-dəstə adamlar var. Hami öz xəstəsini gözləyir. Lakin gərək növbəni gözləyən də.

Bir azdan Gülbahar qucağında nevəsi ilə çıxır. Uşağı o qədər bükübər ki, qətiyyən görünür. Gülbaharın ardınca elində gül buketleri, şarlar, xonçalar, tort, şirniyyatlar olan qadın-kişilər gelir.

Əli de bir hay-həşir salıb ki, gəl, görəsən: kənara çəkilin, çekiliş gedir, kadri pozursunuz. Əli bir gedir o başa, bir bu başa, göstərişlər verir, çəkir, kaməranı o tərəfə çevirir, bu tərəfə çevirir.

Bir azdan uşağın anası yanında qohum-əqrəba ilə çıxır. Ana da keysəriyyə ilə uşağı dünyaya getirdiyindən yerimək qabiliyyətindən hələlik məhrumdur. Lakin bir təhər, sürüne-sürüne gəlir ki, qarşı-



da çekiliş var. Əli bu kadri o qədər dəqiqliklə çəkir ki...

Elə bu an xəstəxanaya yeni bir xəstə getirilir. Maşında sancidan doğanır. Lakin uşağın atası Balaxan sürücündə xahiş edir ki, bir az gözleyin, çekiliş gedir, kadrları poza bilərsiniz.

Eyni anda başqa bir qadın da xəstəxanaya xəstəsinə yemek getirir, başqa bir ana bir az sonrakı xəstəxana çıxışı üçün böyük bir çata ilə gəlir, o tərəfdən bir dəstə adam elində buketlər, şarlar gelirlər ki, xəstələrini çıxarsınlar.

Beləliklə etrafda Balaxanın işinin bitməsini gözleyən onlarla adam var. Lakin Balaxan doymaq bilmir, "Ə, Əli onu da çək, bunu da çək, Əli, qardaş, o qaldı, bu qaldı", - deyir. Bunu eşidən xəstə sahibləri Balaxana hücum edirlər ki, bəsdir də ta, zəhləmizi tökdün. Balaxan da qarnını qabağa vera-verə, "deyəsən, gözünüz götürmür axtı. Bəcərisiniz, siz də çəkdirin", - deyir.

Elə bu zaman ara qarışır, mənsəb itir. Dalaşanları ayırmak üçün xəstəxana mühafizəsi gəlir. Bunları bir-birindən ayırır.

Ne isə, Əli işini başa vurmaq istəyəndə Balaxan deyir ki, Əli, hara yiğisdirirsən, bizi evə qədər çəkməlisən hələ.

Əli:

-Çəkim də, nə deyirəm. Amma evə qədər bir az məbleğ artacaq.

Balaxan etrafə baxır, bayaqdan bəri buradakı yekəxanlığı qarşıında: Ə, artsın da, nə olacaq. Çək, getsin.

Elə bunu deyib maşına oturmaq isteyir ki, birdən başı necə qapıya çırplırsa, Balaxanın gözləri qalxır təpəsi-nə. Ağrıdan gözündən yaş ələnir, ağızının acısını da buradakılar üstüne tökürlər: ay sizin gözünüzü çıxın. Ay sizin gözünüzü qayçı batsın. Ə, bacarırsınız, siz də çəkdirin də. Nə təhər atdınız məni beş dəqiqənin içinde.

Ətrafdakı nəzərlərdən isə yalnız mərhəmət oxunurdu. Hami Balaxana Allahdan ağıl arzulayırdı...

Mətanət Məmmədova

Siqaretla bila-bila ölümə...

Siqaret çəkməyin zərərləri haqqında illərdir ki, bütün mətbuat orqanları, səhiyyə bar-bar bağırsa da, lakin söz dinləyən yoxdur. Görünür bu, elə bir alışqanlıqdır ki, ona nə ictimai qinaq təsir edir, nə maarifləndirmə kar salır, nə aqsaqqal sözü keçir, nə də həkim məsləhəti. Nəticə isə bu olur ki, dünyada hər il milyonlarla insan sinqaret zəhərinin qurbanı olur. Hesablamalara görə, tüütün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölürlər. Onların 1 milyonu ətrafa yayılan tüütün tüstüsü ilə nəfəs alan passiv tüütün çəkənlərdir.

1 milyard ölüm gözlənilir

XX əsrde tüütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrde tüttündən 1 mily-

Göründüyü kimi, son iki ilin statistik hesabatında rəqəmlər bir qədər artıb-azalsada, lakin elə bir fərqli rəqəm müşahidə olunmur. Buradan da o qənaət gəlmək olur ki,



ard insanın ölümü gözlənilir. Çünkü tüütün ağciyər və ürək-damar, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfibizma və bir çox xəstəliklərin səbəbkarıdır.

Maraqlıdır, dünyada elə bir adam tapılmaz ki, sinqaretin zərərləri haqqında bilməmiş olsun. Belə isə insan ne qədər şüursuz məxludur ki, bila-bila istifadə etdiyi ona zərərdir, lakin ondan el çəkmir. Yəni bu, o qədərmi vacibdir?..

Həqiqətən düşünəndə adamın həm gülməyi gəlir, həm de ağlamağı. Nə üçün insan sağlamlığına bu qədər sıradan bir hal kimi baxır? Nə üçün bütün dünyada sinqaretə bu qədər mübarizə aparılsa da, bu, insanlara əsla təsir etmir. Sanki bu barədə eşitmirlər, bilmirlər.

Hər dəfə bu həyat üçün təhlükəni dodaqlarına yaxınlaşdırında onun zərərləri haqqında eşitdiklərini xatırlamırlar. Xatırlamırlar ki, ildən-ildə sinqaret çəkənlərin sayı artır. Bu say artdıqca ölümlərin də sayı artır...

Dövlət Statistika Komitəsinin "Ev Təsərrüfatı Tədqiqatının Əsas Yekunları"na dair 2020-ci ildə hazırlanmış hesabatına görə, yaşı 15-dən yuxarı olanlar arasında sinqaret çəkənlər 15,3 faiz təşkil edir. Bu rəqəm cəmi bir il sonra 15,1 faiz olub.

Yaş gruplarına gəldikdə isə, sinqaret çəkənlərin 0,2 faizi 15-19 yaşda (2021-ci ildə 0,1 faiz), 13,4 faizi 20-44 yaşda (2021-ci ildə 13,1 faiz), 21,7 faizi 45-64 yaşda (2021-ci ildə 21,9 faiz), 30,5 faizi (2021-ci ildə 14,4 faiz) 65 yaşından yuxarı olan şəxslərdir. DSK-nın məlumatına görə, 15-19 yaşıllar 1,8 il (2021-ci ildə 1,0), 20-44 yaşıllar 10,1 il (2021-ci ildə 10,1), 45-64 yaşıllar 21,7 il (2021-ci ildə 21,5), 65 yaşıllar isə 30,5 il (2021-ci ildə 30,1) sinqaret çekir. 15-19 yaşıllar gündəlik olaraq orta sayıla 9,5 (2021-ci il 10,0), 20-44 yaşıllar 13,9 (2021-ci il 13,8), 45-64 yaşıllar 15,5 (2021-ci il 15,5), 65 yaşından yuxarı olan şəxslər isə 15,4 (2021-ci il 15,4) ədəd sinqaret çekirklər.

bu qədər maarifləndirmə, bu qədər mübarizə qarşısında hələ də insan qəfət yuxusundan oyanıb sağlamlığının qeydine qalmaq fikrində deyil. Məlumatə görə, Azərbaycanda hər il 15 min nəfər tüütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.

Gənclikdən başlanan yol...

2022-ci ildə sinqaret çəkmə tezliyinə görə 15 yaşdan yuxarı əhalisi arasında hər gün çəkənlər 96,1, aradəbir çəkənlər 3,9, 15-19 yaş arasında əhalisi arasında hər gün çəkənlər 64,7, aradəbir çəkənlər 35,3, 20-44 yaş arasında hər gün çəkənlər 94,9, aradəbir çəkənlər 5,1, 45-64 yaş arasında hər gün çəkənlər 97,4, aradəbir çəkənlər 2,6, 65 yaş və yuxarı olanlar arasında hər gün çəkənlər 95,8, aradəbir çəkənlər 4,2 faiz təşkil edir.

Göründüyü
kimi, sinqaret çəkmək alış-
qanlığı əsa-
sen gənclik-
dən başlanır.
Bu bələyə gənclikdə düşər
oldunsa, səninle bir ömür yol gedə-
cək və yaşı çağlarında ele bir problemlə üz-
üzə qoyacaq ki, nə ondan el çəkə biləcək-
sən, nə də yaşamaqdan vaz keçə biləcək-
sən. Ölümle olum arasındaki mesafədə isə sinqaret çəkmək yaşamağa üstün gələcək. Beləliklə xəstə kimi yaşayıb ölümünü gözləyəcəksən, cənubi gənclikdən başlanıb gələn alışqanlığından el çəkə bilməyəcəksən. Buna iradən yetməyəcək.

Gənclik çağında övladımızı həm biz valideynlər, həm də cəmiyyət qorunmalıdır. Çünkü sinqaretə insan arasında qısa bir yol var. O yolda sinqaret səni üstələdisə, səninle bir ömür yoldaşdır. Yox, əgər sən ona üstün geldinse, deməli, bir ömür sağlam həyat səni gözləyir.

Eləcə də məktəbdə yeniyetmə oğlan və qızlarla məktəb psixoloqları iş aparmalıdır. Oğlanlara sinqaretə bağlı dost təkliflərinin yersiz olduğunu başa salmalıdır. Qızlara sinqaretin modanı tamamlayacaq vasita olmadığını anlatmalıdır. Çünkü onlar həyatın astanasındadır. Nəyi neçə edəcəklərini anlamırlar. Bu yaş dövründə qorunan uşaqlar gələcəyə tübünsüz bir həyatla gedir. Tübünsüz həyat isə sağlam aile, sağlam övladlar, gözəl gələcək deməkdir. Yox, əgər uşaqlarımızla vaxtında məşğul olmasaq, onlara vaxt ayırmasaq, qarsıda onları tüstülü bir həyat gözləyəcək. Bu isə gələcəyin qeyri-sağlam övladları, özlərinin isə hər an ölümü deməkdir. Ümumilikdə isə gələcək üçün xəstə ailənin təməlidir.

Sinqaret çəkən qadının dünyaya gətirdiyi uşaqların cinayətə meyilli olur

Kişilərin sinqaret çəkməsi nə qədər təhlükəlidir, qadınlardan ondan istifadəsi qat-qat təhlükəlidir. Çünkü qadın gələcəyin ana-sıdır. O, dünyaya uşaqlar gətirəcək. Ana nəsil artırırdır. Gələcək nəsillerin sağlamlığına birbaşa cavabdeh şəxsdir. Bəs belə isə, ana olacaq qadın əgər sinqaret çəkirsə, onun sağlam övlad həyata gətirməsi mümkünürmü?

Mütəxəssis həkimlər vurğulayırlar ki, 10 il ərzində sinqaret çəkən qadınlarda tibbi müayinələrinin nəticələrinə əsasən, onların sinqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq aqciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb.

ABŞ-da 30-55 yaş arası 100 000 qadının iştirak etdiyi böyük tədqiqatın nəticələrinə əsasən, gün ərzində 1-14 arası nadirən sinqaret çəkən qadınlarda ani ürek dayanması ilə əlaqədar erken ölüm riski kifayət qədər yüksəkdir. Maraqlıdır ki, həm də qadınlardan kişi-lər məqayisədə sinqareti atmaq üçün daha çox çətinlik çəkirler.

Araşdırma apararkən belə bir maraqlı faktla da rastlaşdım: Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamilelik dövründə sinqaret çəkən qadınlardan dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olur. Tək bu fakt sinqaretin tərkibini, onun nələrə qadir olduğunu göstərmirmi? Baxın ki, sinqaretin qanda yaratdığı zəhərlənmə dölepə necə təsir edir, onun gələcək həyatında cinayətə meyillik yaranır. Həqiqətən çox maraqlı nüansdır. Sinqaret çəkənlərin bəlkə də hansına sual versə ki, övladının gələcəkdə cinayətə meyilli olacağını bilirsənmi, adama gülərlər. Lakin elm bunu sübut edir və bu, qaçılmazdır.

Dövlət Statistika Komitəsinin hesabatın-

da ölkəmizdə qadınlardan sinqaret çəkməsi ilə bağlı məlumat göstəriləmədə, hamıma məlumdur ki, sinqaret çəkən qadın və qızlarımıza sayı heç də az deyil.

Qadın gözəllik məcəssəməsidir. Bütün varlığı, vücudu ilə gözəllik saçır. Bəs barmalar arasında tutulan, dodaqlar arasına qoyulan sinqaret, ağızdan çıxan tüstü, üst-başdan ətir əvəzinə gələn qoxu bu gözəlliye xələt getirmirmi?

Sinqaret çəkənlərin tübünsündə boğulanlar

Çox təəssüf ki, sinqaret çəkməyənlər çəkənlərin qurbanı olurlar. Onların tübünsündə boğulub zəherlənirlər. Belə ki, Azərbaycanda sinqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tübünlər təsirinə məruz qalır.

Böyükler arasında passiv tütünçəmə gəsərıcıları son illər azalmışa baxmaya-raq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə kişilərin 28% iş yerləndə, qadınlardan 23% evdə tübünlərin təsirinə məruz qalır.

Bəzən sinqareti tərgitmək isteyən insanlara da rast gelirik. Onlar elektron sinqareti keçməkələr sinqareti tərgidəcəklərini zənn edirlər. Lakin mütəxəssis həkimlər deyir ki, elektron sinqaretdən istifadə etmək en azı adı sinqaret qədər təhlükəlidir. Sinqaretin insan organizmi üçün en təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də en əsas buna görə insanlara sinqaretdən imtiyət etməni məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolu elektron sinqaretdə görür. Amma yanılırlar, sinqaretin tərkibində olanlar demək olar ki, elektron sinqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.

Bu məsələlərin ciddiliyi nəzəre alınaraq ölkəmizdə "Tübünlərin məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun da qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənənələşdirilib. Qanuna əsasən, tübünlərin məmulatlarından (sinqaret), sulu qəlyan və elektron sinqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub.

Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşır. Belələri haqqında tədbirlərin görülməsi sözsüzdür. Lakin onlar gözdən uzaq yerlərdə məqam düşən kimi ətrafa tüstülərini yaymaqla məşğuldurlar. Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksi də utanmazcasına səndən "sinqaret çəkə bilərəmmi?", - deye soruşurlar...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərinə lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv sinqaret çəkən olaraq qala-cağıq.

Mətanət Məmmədova

Münhen Təhlükəsizlik Konfransında ABŞ-in yeni vitse-prezidenti J.D.Vensin program xarakterli çıxışı Avropa liderləri üçün "soyuq duş" oldu. Bu, Avropa liberalları üçün həm demokratiya dərsidir, həm insan hüquqları, həm də vətəndaşlara mənəvi terror haqda xəbərdarlıq. Vensin çıxışının əsas məqamlarını oxucularımıza təqdim edirik.



Vitse-prezident təhlükəsizliyin nə demək olduğunu və təhlükənin haradın gəldiğini avropalı liberal rəhbərlərə izah edib: "Avropa üçün məni narahat edən təhlükə ne Rusiya, ne Çin, ne də başqa xarici aktordur. Məni daxildən gələn təhlükə narahat edir. Avropa özünün fundamental dəyərlərindən onu ABŞ-a yaxın edən dəyərlərindən uzaqlaşdırıb.

Keçmiş Avropa komissarı televiziyyada görünəndə və Ruminiya hökumətinin bütün seçkiləri necə leğv etdiyini deyəndə heyrləndim. O, hadisələrin plana uyğun getmədiyi təqdirdə Almaniyada da oxşar hadisənin baş verə biləcəyi ilə hədələyib.

İndi belə qeyri-ciddi bəyanatlar bütün amerikalıları şoka salır. İllədir bizə deyirlər ki, maliyyələşdiriyimiz hər şey ümumi demokratik dəyərlər naməne edilir. Ukrayna ilə bağlı xarici siyasetdən tutmuş rəqəmsal senzuraya qədər hər şey demokratiya üçün dayanır. Amma Avropa məhkəmələrinin seçkiləri leğv etdiyini və yüksək vəzifəli məmurların başqalarını leğv etməklə hədələdiyini görəndə özümüzə sual verməliyik: biz yüksək standartlara uyğun yaşayıraqmı?

Biz demokratiya dəyərlərindən danişmaqdan daha çox şey etməliyik. Onlarla yaşamalıyıq. Brüsselə baxıram. Orada Avropa komissarları vətəndaşlara xəbərdarlıq ediblər ki, vətəndaş iqtisəşləri zamanı sosial şəbəkələri bağlayacaqlar. Və hansısa bir növ "nifret dolu məzmun" gördükler üçün. Və ya eyni ölkədə, Belçikada polis sosial şəbəkələrdə "antifeminist" şərhərdə şübhəli bilinil öz vətəndaşlarına qarşı reydlər keçirib. Və bütün bunlar internetdə "misoginiyalı ilə mübarizənin" bir hissəsidir.

İsveçə baxıram. Orada iki həftə əvvəl hökumət bir xristian feal dostunun öldürülməsi ilə neticələnən Quranın yandırılmasında iştirak etməkdə günahlandırdı. Onun işini araşdırın hakimin laqeyd şəkildə qeyd etdiyi kimi, söz azadlığını guya qoruyan Isveç qanunları müxtəlif baxışları olan hər hansı bir qrup insanı təhqir edə biləcək söz yə ya hərəkətlərə "sərbəst çıxış" təmin etmir...

Və bəlkə də məni ən çox narahat edən, əziz dostlarımız Böyük Britaniyada gördükərimdir. Orada vicdan hüquqlarından imtina adı britaniyalı dindarların azadlıqlarını təhlükə altına qoyub. İki ildən çox əvvəl Britaniya hökuməti 51 yaşlı fizioterapeut və hərbi veteran Adam Smit Konneri ağır cinayətə ittiham etdi. O, abort klinikasının 50 metriyində dayanıb və 3 dəqiqə səssizcə dua edib. Heç kəsi narahat etmədi, sadəcə dayanıb səssizcə dua etdi. Britaniya polisi

onu görüb hərəkətlərini izah etməsini istəyəndə o, belə cavab verib: "Mən doğma oğlum üçün dua edirəm".

Bir neçə il əvvəl Smith Conner və onun keçmiş sevgilisi abort etdirdilər, lakin məmurlar hərəkətsiz qaldılar. Adam yeni bufer zona qanunu pozmaqdə təqsirli biliñ. Qanun abort mərkəzinə 200 metr məsafədə səssiz dua və şəxsin qərarına təsir edə biləcək digər hərəkətləri cinayət hesab edir. Conner indi günahkar bilinib və məhkəmə xərcləri üçün minlərlə funt sterlinq ödəməyə məhkum edilib.

Kaş deyə bileydim ki, bu, istisna bir haldır, adı bir insana qarşı çılgın və zəif yazılmış qanunun nümunəsidir. Amma yox. Ötən ilin oktyabrında Şotlandiya hökuməti "təhlükəsiz giriş zonası" adlanan ərazilərdə yaşayan insanlara məktublar göndərməyə başlayıb. Onlara bildirilib ki, hətta öz evlərində tək-tək dua etmek qanunu pozmağa bərabər ola bilər. Və təbii ki, onlar dərhal insanları potensial cinayətkar ola biləcək hər hansı şübhəli qonşular haqda xəbər verməyə çağırıdlar".

J.D.Vens Avropada söz azadlığının vəziyyəti, senzura haqda sərt qıraq xarakterli ifadələr işlədib: "Mən qorxuram ki, həm Böyük Britaniyada, həm də bütün Avropada söz azadlığı keçmişə çevrilir. Həqiqət naməne etiraf edir ki, senzurunu müdafiə edən ən yüksək səsələr təkce Avropadan deyil, mənim vətənimdən də eşidilir. Əvvəlki administrasiya insanları qorxutdu, şirkətləri və sosial media platformalarını sözə dezinformasiyanı süzgəcdən keçirmək üçün hədələdi.

Bu gün vəziyyət o qədər pisdir ki, Ruminiya xarici keşfiyyatın saxtakarlığından və qonşularının təzyiqində şübhələnən prezident seçkilərinin nəticələrini leğv edir. Mən başa düşdüyümə görə, onlar Rusiyani seçkilərə informasiya təsirində ittiham edirlər. Problemlə digər tərefdən baxaq. Tutaq ki, Rusiya sosial şəbəkələrdə neqativ reklamlara görə pul ödəyib və bunun seçkinin nəticələrinə təsir edib. Yaxşı, inanıraq. Hətta beynəlxalq səviyyədə belə davranışları qinamaq olar. Bəs rusların internet reklamı üçün ödədiyi bir neçə yüz min dollar bütöv bir ölkədə demokratiyanın əsaslarını sarsıda bilərsə, sizin demokratiyanız həqiqətən bu qədər güclüdürmü?

Yaxşı xəbər budur ki, ölkələrinizin demokratik əsasları çoxları-

Avropa liberal "demokrat"ları üçün soyuq duş: Vens müttəfiqlərini necə biabır etdi?

nin qorxduğu qədər kövrək deyil. Və mən həqiqətən inanıram ki, eğer biz vətəndaşlara öz fikirlərinə serbest ifade etməyə imkan versek, bu yanşma yalnız demokratiyanı gücləndirəcək. İndi Münhene qayıdaq. Konfransın təşkilatçıları populist sağ və sol partiyaların nümayəndələrinin müzakirələrdə iştirakını qadağan edib. Yenə deyil-

Demokratik iradəmizlə nə qədər çox şəyə nail olmaq istəyirik, seçicilərimizin səsinə bir o qədər həssas yanaşmalyıq.

Biz özümüz bunu yaşadıq. Amerikada rəqiblərinə senzuraya salmaqla və ya həbsxanaya salmaqla heç bir güc əldə edə bilməsən. İstər müxalifət lideri, istər təvəzükər xristian qadın, istərsə də hər gün xalq xəbər çatdırıran jurnalist. Siz seçicilərə və ya mövcud məsələlərə məhəl qoymayaq heç kimin etimadını qazana bilərsiniz".

Vens vurğulayıb ki, burada təmsil olunan ölkələrin üzləşdiyi bütün aktual problemlərden heç biri kütləvi miqrasiyadan vacib deyil: "Bu gün bu

sakini xaricdən buraya köçüb. Bu, tarixi maksimumdur. Yeri gəlmişken, ABŞ-da da, oxşar məlumatlar var və bizim üçün bu, həm də tarixi maksimumdur. Təkçə 2021-2022-ci illər arasında Avropa ittifaqına daxil olan miqrantların sayı 2 dəfə artıb. İndi bu rəqəmlər dəha çoxdur. Bu, Avropa liderlərinin 10 il ərzində düşünülmüş siyaset və qərarlarının nəticəsidir. Dünən hamımız belə bir siyasetin nə qədər dəhşətli olduğunu gördük.

Bu kimi hekayələri Avropada və təessüt ki, ABŞ-da tez-tez eşidirik. Sığınacaq axtaran, artıq polise məlum olan 25 yaşlı genc camaatın arasına qaçaraq cəmiyyəti parçalayıb. Sivilizasiyanın axarını dəyişmək və onu düzgün istiqamətə yönəltmək üçün belə dəhşəti hələ neçə dəfə yaşamalıq?

Heç bir avropalı seçici yoxlanılmamış milyonlarıla immiqranta qapılarını açmağa səs vermedi. Onda nəyə səs verdilər? Ingiltərədə, məsələn, Brexit üçün. Bizi onlara razılışsaq da, olmasaq da, buna səs verdilər. Və getdikcə avropalılar nəzarətsiz miqrasiyaya son qoymağa söz verən liderlərə səs verirəl. İndi bir çox narahatlıqla razıyan, siz fərqli düşünə bilərsiniz. Mənəcə, insanlar öz evləri ilə maraqlanır, öz təhlükəsizliklərini və uşaqlarının gələcəyini düşünürələr. Və bunlar ağıllı insanlardır. Davos dağlarında bize nə deyirlərse desinlər, bizim ölkələrin vətəndaşları heç vaxt özlərini onurlaşdırıb heyvan və ya qlobal iqtisadiyyatın maşınınında dişli çarx saymayıblar. Təəccübü deyil ki,

rəhbərlərinin onlara münasibəti, onlara amansızcasına göz yumulması xoşlarına gəlmir". Natiq çıxışında Avropa həkimiyətlərinin xalqın səsini və söz azadlığını nəzərə almadığını da eyham vurub: "Əminəm ki, insanlara, onların problemlərinə məhəl qoymamaq və daha da pisi mediani bağlamaq, seçkiləri leğv etmək, insanları siyasi həyatdan kənarlaşdırmaq heç nəyi qorur. Əslində bu, demokratiyanı məhv etməyin etibarlı yoludur. Müzakirələr, müxtəlif fikirlər söylemək seçkiyə müdaxilə deyil. Hətta ölkənizdən kənarda insanlar danişanda və çox nüfuzlu insanlar olduğda belə.

Heç bir demokratiya, amerikan, alman və ya digər avropalı-fərqi yoxdur, milyonlarla seçiciyə onların düşüncələrinin, narahatlıqlarının, isteklərinin, yardım çağrışlarının heç bir əhəmiyyət kəsb etmədiyi və ya düşününməyə dəyməz olduğunu söyləsə, sağ qala bilməz. Demokratiya xalqın səsinin önemli olması kimi müqəddəs prinsip üzərində qurulub. Bizə artıq təhlükəsizlik divarı lazımdır. Ya prinsipə sadıq qalacaqsan, ya da yox. Avropalılar, xalqın səsi var. Avropa liderlərinin seçimi var. Və mən qəti şəkildə inanıram ki, gələcəkdə qorxmaq lazımdır.

Xalqınızın dediklərini qəbul edin, sizi təəccübləndirəsə də, onlara razılışmasanız belə. Və bunu etsəniz, gələcəyə inamlı və hər birinizi arxasında öz xalqınızın dayandığını dərk edə biləcəksiniz. Mənim üçün bu, demokratiyanın böyük sehridir...

Demokratiyaya inanmaq hər bir vətəndaşımızın müdrikliyi, söz sahibi olduğunu anlamaq deməkdir. Və o səsə qulaq asmaqdan imtina etsək, ən uğurlu döyüslərimizdən faydası az olacaq. Papa II İohann Pavel bir dəfə demişdi: "Qorxma". Xalqımız hakimiyyətdə olanlarla üst-üstə düşməyen fikirlər söyle dikdə belə, onlardan qorxmamalıq. Hamınıza təşəkkür edirəm. Hamınıza uğurlar. Allah siz qorusun".

Bu çıxış başqa ölkələrdə demokratiya pozulur deyə hay həşir salan Avropa liderləri üçün master klassdır. Onlara özlərinin daha çox anti-demokrat olduğunu göstərdilər. Əgər başqasından nəyisə tələb edirsənə, əvvəl özün onu edəcəksen, özün nümunə göstərəcəksən. Bunun başqa yolu yoxdur.

Elçin Bayramlı



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.



Bakalavr və magistr üzrə keçid balları qalxacaq, yoxsa düşəcək?



“Ümumilikdə bakalavr və magistr təhsil pillələri üzrə keçid ballarını proqnozlaşdırmaq mümkün deyil. Mümkün deyil ona görə ki, bütövlükdə statistika olmalıdır. Yəni bizim əlimizdə imtahan nəticələrinin statistikası yoxdur. Çünkü hələ imtahanların nəticələri bəlli deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

Onun sözlərinə görə, imtahanlar keçirildikdən, statistika əldə olunanın sonra, eyni zamanda plan yerləri müəyyən olunduqdan sonra hansısa bir proqnozu vermək olar. “Hesab edirəm ki, həvəskar yanaşmadan deyil, peşəkar yanaşmadan çıxış etmək lazımdır. Bu baxımdan biz nəyinse xətrine keçid balları artacaq və ya aşağı düşəcək söyləməyimiz hesab edirəm ki, düzgün olmaz. Bu həm də qeyri-peşəkarlıq olar. Keçid balları yalnız və yalnız imtahan nəticələrindən sonra bununla bağlı hansısa ciddi bir fikir söyləmək mümkündür. Ümumilikdə onu deye bilərem ki, ali təhsil müəssisələrində plan yerlərində artma müşahidə olunur, yeni ixtisaslar yaradıldı. Keçən il Nazirlər Kabinetini yeni ixtisasların təsnifatını aparıb və xeyli yeni ixtisaslar təsdiq olunub. Eyni zamanda qeyd etdiyim ki, Azərbaycanda ali təhsil müəssisələrinə plan yerlərinin artırılması və əlavə olaraq dövlət sifarişli plan yerlərinin artırılması hesab edirəm ki, bizim təhsil almaq arzusunda olan



EKSPERT FİKİRİ

gənclər üçün əlavə imkanlar deməkdir.

Bu baxımdan Azərbaycanda yeni universitetlər yaradılır və yeni yaradılan universitetlərdə yeni ixtisasların açılması gözlənilir. Bu onu göstərir ki, əslində imkanlar bir qədər də genişlənəcək. Təki bizim gənclərimiz oxumaq, ali təhsil almaq, gələcəkdə peşəkar mütəxəssis olmaq arzularında olsunlar və onlar bu istiqamətdə çalışıclar. Keçid ballarının qalxmasından və ya düşməsindən asılı olmayaq imtahanlara hazırlaşan hər bir gənc çalışmalıdır və imtahan nəticələrindən asılı olmayaq ruhdan düşməməlidir.

Ziya Hikmətoğlu

“Liverpul” 75 milyon avroluq futbolçuya “elçi” düşüb...

İngiltərənin “Liverpul” klubu daha bir supertransfer reallaşdırmağa hazırlaşır. İngiltərə mətbuatının yazdigina görə, bu klub İngiltərə Premyer Liqasının ən bahalı futbolçularından sayılan “Nyukasl”ın mərkəz hücumçusu Aleksandr İsaki transfer etmək istəyir.

Mətbuat yazırla ki, 25 yaşlı isveçli forvardın transfer qiyməti ən azı 75 milyon avrodur. “Liverpul” rəsmilərinin artıq qarşı tərefə futbolçunun transferi ilə bağlı temaslara keçidləri deyilir.



“SƏS” qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR




1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırlıq!

Rüsvətlə işləyən bələdiyyələr: hansi sərt tədbirlər görülməlidir?

“Bələdiyyələr öz işinə düzgün yanaşmadıqlarına görə cəmiyyətdə etimad qazanmış orqana çevrilə bilməmişdir. Belə ki, nə qədər bələdiyyələrdə xidmət etmək təfəkkürü formalasmayacaq və seçildiyi vəzifəyə qazanc mənbəyi kimi baxmaqdə davam edəcəklər ictimaiyyət arasında işlək bir qurum kimi özünü təsdiq edə bilməyəcəklər”.



nizminin reallaşdırılması, həm də nəzarət meaxnizmlinin sərtləşdirilməsi bələdiyyələri qanunları pozmadan fəaliyyət göstərməsinə sövq edəcəkdir”.

Ayşən Vəli

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

“ƏLİNÇƏ” AZƏRBAYCAN XƏYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL

YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 2700

ELAN

Zeynalova Sevda Habil qızına məxsus Səbail rayonu 3 sayılı musiqi məktəbi tərəfindən verilmiş şəhadətnamə itirildiyi üçün etibarsız sayılır.